

TEST: 1248#01#Y15#01#500QIYABI

Test	1248#01#Y15#01#500qiyabi
Fənn	1248 - Azərbaycanın xüsusi qorunan əraziləri
Təsviri	[Təsviri]
Müəllif	Administrator P.V.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	260 (52 %)
Suallardan	500
Bölmələr	45
Bölmələri qarışdırmaq	<input checked="" type="checkbox"/>
Köçürməyə qadağa	<input checked="" type="checkbox"/>
Ancaq irəli	<input type="checkbox"/>
Son variant	<input checked="" type="checkbox"/>

BÖLMƏ: 01 01

Ad	01 01
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Təbiətin salnaməsinin tərtib olunduğu və yekunlaşdığı ayları ardıcıl olaraq göstərin: (Çəki: 1)

- mart, fevral
 mart, may
 iyun, dekabr
 avqust, sentyabr
 oktyabr, yanvar

Sual: Aşağıdakılardan hansı yanlıştır: (Çəki: 1)

- Hirkan Milli Parkında relikt və endemik flora mühafizə olunur
 - Təbiətin salnaməsi qoruğun əsas sənədi olub təbii proses və hadisələrin müşahidələrinin nəticələrini özündə cəmləşdirir
 - İlk qoruqlar Göygöl, Zaqatala və Qızılağac olmuşdur
 - Xüsusi qorunan ərazilər Respublika ərazisinin 10,2%-ni tutur
 - Qoruqların Milli Parklardan əsas fərqi ərazisinə insanların sərbəst daxil olmasına icazə verilməsidir
-

Sual: Təbiətin salnaməsində aşağıdakı başlıq olmamalıdır: (Çəki: 1)

- Qoruğun ərazisi
 - Landşaft, relyef, torpaq
 - hava
 - sular
 - yalnız flora haqqında məlumat
-

Sual: Xüsusi mühafizə olunan ərazilər hansı əhəmiyyət kəsb etmir: (Çəki: 1)

- elmi
 - mədəni
 - estetik
 - ekoloji
 - texnoloji
-

Sual: Xüsusi mühafizə olunan təbiət ərazilərinin növlərindən biridir: (Çəki: 1)

- meşə landşaftı
 - nəbatət bağları
 - torpaq obyektləri
 - su hövzələri
 - subalp və alp çəmənlikləri
-

Sual: Xüsusi qorunan ərazilər hansı məqsədlər üçün istifadə edilmir? (Çəki: 1)

- sağlamlaşdırma
 - kommunal-məişət məsələləri
 - mədəni
 - təbiəti mühafizə
 - elmi tədqiqat
-

Sual: Qoruğun əsas sənədi hansıdır və bu sənəd nəyi cəmləşdirir? (Çəki: 1)

- Dövlət Təbiət qoruqları, qoruğun ilkin hesabatlarını
 - Ekoloji parklar, qoruğun ərazisini
 - təbiət salnaməsi. Təbii proseslərin və hadisələrin müşahidələrinin əsas nəticələrini
 - Dövlət təbiət qoruqları, elmi fəaliyyətin xronikası
 - təbiət salnaməsi, qoruğun ilkin hesabatlarını
-

Sual: Təbiətin Salnaməsi ilin hansı dövründə tərtib olunur? (Çəki: 1)

- ilin əvvəlində
 - ilin ortasında
 - ilin sonunda
 - yayda
 - payızda
-

Sual: təbiətin Salnaməsi ilin hansı fəslində yekunlaşır: (Çəki: 1)

- qış,
 - yay
 - payız
 - yaz
 - doğru cavab yoxdur
-

Sual: Respublikamızda xüsusi mühafizə olunan təbiət ərazilərindən hansının sayı digərlərinə nisbətən azdır? (Çəki: 1)

- qoruqlar
 - Milli parklar
 - yasaqlıqlar
 - ovçuluq təsərrüfatları
 - doğru cavab yoxdur
-

Sual: Respublikamızda xüsusi mühafizə olunan təbiət ərazilərindən hansının sayı digərlərinə nisbətən daha çoxdur; (Çəki: 1)

- qoruqlar
 - Milli parklar
 - yasaqlıqlar
 - ovçuluq təsərrüfatları
 - doğru cavab yoxdur
-

Sual: Respublikamızda xüsusi mühafizə olunan ərazilərdən hansı daha tez yaranıb? (Çəki: 1)

- qoruqlar
 - Milli parklar
 - yasaqlıqlar
 - ovçuluq təsərrüfatları
 - hamısı eynivaxtda yaranıb
-

BÖLMƏ: 01 02

Ad	01 02
Suallardan	17
Maksimal faiz	17
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Qoruqların əsas vəzifəsini göstərin: (Çəki: 1)

- Ərazilərdəki təbii kompleksləri qoruyub ilkin təbii halında saxlamaq
 - təsərrüfat fəaliyyətini inkişaf etdirmək
 - yalnız təbiət abidələrini mühafizə etmək
 - düzgün cavab yoxdur
 - Ərazilərdəki təbii kompleksləri qismən mühafizə etmək
-

Sual: Xüsusi qorunan ərazilər aşağıdakı məqsədlər üçün istifadə edilmir: (Çəki: 1)

- təbiəti mühafizə
 - elmi tədqiqat
 - ətraf mühitin monitorinqi
 - sağlamlaşdırma
 - kənd təsərrüfatının inkişafı
-

Sual: Xüsusi qorunan ərazilərin növlərindən deyil: (Çəki: 1)

- Milli Parklar
 - təbiət parkları
 - Zooloji parklar
 - Təbiət abidələri
 - süni meşələr
-

Sual: Qoruqların vəzifələrinə daxil deyil: (Çəki: 1)

- xüsusi qorunan ərazilərin sahələrinin hərtərəfli öyrənilməsi
 - təbiət salnaməsinin işlənilib hazırlanması
 - hazırlanan təbiət salnaməsinin dövrü olaraq işlənilib təzələnməsi]
 - tərkibinə daxil olan komponentlərin qismən öyrənilməsi
 - ərazisindəki zənginliklərin qorunub ilkin təbiət halında saxlanılması
-

Sual: Xüsusi qorunan ərazilər hansı əhəmiyyətə malik təbiət komplekslərindən ibarətdir? (Çəki: 1)

- elmi-texniki
 - elmi, estetik, texnoloji
 - ekoloji, elmi, estetik, mədəni
 - estetik, sağlamlıq, iqtisadi
 - ekoloji, mənəvi, fizioloji
-

Sual: Xüsusi mühafizə olunan ərazilərin əhatə dairəsinə daxildir? (Çəki: 1)

- təsərrüfat obyektləri
 - yaşıllıq zonaları
 - nəsli kəsilməmiş bitgi və heyvan növlərinin yayıldığı yerlər
 - zooloji, botaniki, hidroloji, geoloji, meşə, landşaft və torpaq obyektləri
 - su hövzələri
-

Sual: Xüsusi qorunan ərazilər aşağıda göstərilən məqsədlərdən hansı üçün istifadə olunur? (Çəki: 1)

- təlim-tərbiyə, mühafizə
 - kənd təsərrüfatı
 - sənaye sahələrinin inkişafı
 - yaşıllaşdırma
 - təbii sərvətlərdən istifadə
-

Sual: Qoruqların əsas vəzifəsi nədir? (Çəki: 1)

- antropogen landşaft yaratmaq
 - ovçuluq təsərrüfatının inkişafı
 - təsərrüfat işlərinin aparılması
 - ərazidəki ekosistemin dəyişdirilməsi
 - ərazidəki zənginlikləri qoruyub, ilkin təbii halında saxlamaq
-

Sual: Təbiət salnaməsində hansı başlıqlar olur? 1. elmi tədqiqat 2. hava 3. Təbiəti mühafizə 4. qoruğun ərazisi 5. təlim-tərbiyə, 6. sağlamlaşdırma (Çəki: 1)

- 1,3, 5
 - 2,4,6
 - 1,2,4
 - 3,5,6
 - 3,2,4
-

Sual: Elmi, mədəni, estetik və sağlamlaşdırma dəyəri olan nadir nəsli kəsilmək təhlükəsi qarşısında olan səciyyəvi, xüsusi mühafizə rejimli, zooloji, botaniki, dendroloji, meşə, landşaft və torpaq obyektlərinin məcmusu necə adlanır? (tam cavabı göstərin) (Çəki: 1)

- qoruqlar
 - Milli parklar
 - yasaqlıqlar
 - ovçuluq təsərrüfatları
 - xüsusi mühafizə olunan təbiət obyektləri
-

Sual: Təbiət kompleksləri aşağıdakı hansı əhəmiyyəti özündə daşımır? (Çəki: 1)

- elmi
 - mədəni
 - estetik
 - mənəvi
 - sağlamlaşdırma
-

Sual: Xüsusi mühafizə olunan təbiət ərazilərinin növlərinə daxil deyil? (Çəki: 1)

- Dövlət Təbiət yasaqlıqları
- Milli parklar
- Biosfer qoruqları

- antropogen landşaft
 Dövlət Təbiət qoruqları
-

Sual: Xüsusi qorunan ərazilərin məqsədlərinə aşağıdakılardan hansı daxildir? (Çəki: 1)

- təbiəti mühafizə
 elmi-tədqiqat
 təlim-tərbiyə
 ətraf mühitin monitorinqi
 hamısı doğrudur
-

Sual: Təbiətin Salnaməsini tərtib etmək üçün belə bir məlumatlardan istifadə edilir? (Çəki: 1)

- yerli ovçuluq təşkilatlarının məlumatlarından
 meşə quruluşu işlərinin materiallarından
 yerli meteoroloji stansiyaların və ya məntəqələrin materiallarından
 elmi və mühafizə işlərinin gündəliklərindən
 hamısından
-

Sual: Nəbatət bağları və dendroloji parklar xüsusi mühafizə olunan təbiət ərazilərinin hansı xüsusiyyətlərinə Aid edilir: (Çəki: 1)

- növünə
 prinsipinə
 məqsədinə
 funksiyalarına
 doğru cavab yoxdur
-

Sual: Aşağıdakılardan hansı səhvdir? (Çəki: 1)

- Nəbatət bağları və dendroloji parklar xüsusi mühafizə olunan təbiət ərazilərinin növünə aid edilir:
 Turizm rekreasiya yəni, istirahət mərkəzləri xüsusi qorunan ərazilərin məqsədinə aid edilir
 Qoruğun əsas sənədi Təbiətin Salnaməsidir
 Təbiətin Salnaməsi mart ayında yekunlaşır
 təbiətin Salnaməsi fevral ayında yekunlaşır
-

Sual: . Uyğunluğu müəyyən edin: 1.faua-heyvanat aləmi 2. relyef-iqlim 3. flora-bitgi örtüyü 4. flora-heyvanat aləmi (Çəki: 1)

- 1,2
 1,3
 2,4
 2,3
 1,4
-

BÖLMƏ: 01 03

Ad	01 03
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Təbiətin salnaməsini tərtib etmək üçün tələb olunmur: (Çəki: 1)

- Mühafizə işçilərinin gündəlikləri
- qoruğun ilkin hesabatları
- yerli ovçuluq təşkilatlarının məlumatları
- meşə quruluşu işlərinin materialları
- qoruğun yerləşdiyi ərazinin torpaq örtüyü haqqında məlumat

Sual: Xüsusi qorunan ərazilərin yaradılmasının məqsədlərinə daxildir: (Çəki: 1)

- yerləşdiyi landşaft zonaları və qoruğu əhatə edən ərazisinin vəziyyəti
- flora və ya bitgi örtüyünün öyrənilməsi
- fauna və ya heyvanat aləminin öyrənilməsi
- bitgi örtüyünün, qismən də heyvanat aləminin öyrənilməsi
- heyvanat aləminin, qismən də bitgi örtüyünün öyrənilməsi

Sual: Xüsusi mühafizə olunan ərazilərin təşkili və istifadəsinin prinsiplərinə daxil deyil: (Çəki: 1)

- Bioloji müxtəlifliyin qorunub saxlanması
- Xüsusi qorunan təbiət əraziləri və obyektlərindən məqsədli istifadə
- xüsusi qorunan ərazilərdə və obyektlərdə dövlət tənzimlənməsinin və nəzarətinin təşkili
- beynəlxalq əməkdaşlıq
- turizm və rekreasiyanın inkişafının qadağan edilməsi

Sual: Xüsusi mühafizə olunan ərazilərin təşkili prinsiplərinə aid deyil? (Çəki: 1)

- beynəlxalq əməkdaşlıq
- xüsusi qorunan ərazilərdən istifadənin ödənişsiz olması
- yerli əhəlinin maraqları nəzərə alınmaqla turizmin inkişafı
- bioloji müxtəlifliyin və təbii ekoloji sistemin qorunub saxlanması
- xüsusi qorunan təbiət ərazilərindən məqsədli istifadə

Sual: Xüsusi mühafizə olunan təbiət əraziləri növlərinə daxil deyil? (Çəki: 1)

- biosfer qoruqları
- ekoloji parklar
- dağ çəmənlikləri
- kurortlar
- təbiət abidələri

Sual: Qoruqların vəzifələrinin yerinə yetirilməsi üçün hansı işlər görülməlidir? (Çəki: 1)

- xüsusi qorunan ərazilərin sahələri hərtərəfli öyrənilməli və təbiət salnaməsi hazırlanmalı
 - xüsusi qorunan ərazilərin təbii sərvətləri öyrənilməli
 - xüsusi qorunan ərazilərin florasını dərinlən öyrənilməli
 - vahid təbiət salnaməsi hazırlanmalı
 - xüsusi qorunan ərazilərin faunasını öyrənməli
-

Sual: Xüsusi mühafizə olunan ərazilərin təşkili və istifadəsi bu prinsiplərdən birinə əsaslanır? (Çəki: 1)

- təbiəti mühafizə
 - ətraf mühitin monitorinqi
 - Beynəlxalq əməkdaşlıq
 - sağlamlaşdırma
 - hamısı
-

Sual: Qoruqların əsas vəzifəsi ərazisindəki zənginlikləri qoruyub saxlamaqdır. Bunun üçün hansı qaydalar həyata keçirilməlidir? (Çəki: 1)

- xüsusi qorunan ərazilərin sahələri öyrənilməli
 - xüsusi qorunan ərazilərin ətraf sahələri hərtərəfli öyrənilməməli
 - xüsusi qorunan ərazilər üçün Təbiət Salnaməsi hazırlanmalı
 - xüsusi qorunan ərazilərin sahələri hərtərəfli öyrənilməli, xüsusi qorunan ərazilər üçün Təbiət Salnaməsi hazırlanmalı və dövri olaraq təzələnməli
 - doğru cavab yoxdur
-

Sual: Təbiətin Salnaməsində aşağıdakı başlıqlardan hansına ehtiyac yoxdur? (Çəki: 1)

- hava
 - flora və bitgi örtüyü
 - fauna və heyvanar Aləmi
 - iqlim dəyişikliyinin proqnozu
 - təbiətin təqvimi
-

Sual: Turizm, rekreasiya, istirahət mərkəzləri xüsusi qorunan ərazilərin hansı xüsusiyyətlərinə aid edilir; (Çəki: 1)

- növünə
 - prinsipinə
 - məqsədinə
 - funksiyasına
 - doğru cavab yoxdur
-

Sual: Xüsusi mühafizə olunan ərazilərin təşkili və istifadəsi prinsiplərinə aşağıdakılardan hansı daxildir; 1. Bioloji müxtəlifliyin və təbii ekoloji sistemin qorunub saxlanması 2. Landşaft, relyef və torpaq 3. xüsusi qorunan ərazilərdən və

obyektlərdən istifadənin qanunla müəyyən olunmuş hallarda ödənişli olması 4. Fauna və heyvanat Aləmi 5. Beynəlxalq əməkdaşlıq (Çəki: 1)

- 1,3,5
- 2,4,5
- 1,3,4
- 1,2,3
- 2,3,5

Sual: Çöl tədqiqatlarının əsas məqsədi: (Çəki: 1)

- Yaradılacaq qoruğun sahəsini və sərhədlərini müəyyənləşdirmək
- Qoruğun daxili təsərrüfatının təşkili üçün təkliflər hazırlamaq
- Layihəyə olan tələbatı müəyyən etmək
- Xəritə materialları hazırlamaq
- Sifarişçi ilə layihə təşkilatı arasında müqavilə imzalamaq

BÖLMƏ: 02 01

Ad	02 01
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: İnsanların təbiətə həddindən artıq müdaxiləsi nəyə gətirib çıxarır? (Çəki: 1)

- bitki və heyvanat aləminin, təbii komplekslərin məhvinə
- yeni bitki və heyvan növlərinin yaranmasına
- meşə zolaqlarının artmasına
- əkinçiliyin genişlənməsinə
- turizmin inkişafına

Sual: Təbii komplekslərin ən yüksək mühafizə formalarından biri hansıdır? (Çəki: 1)

- yasaqlıqlar
- ekoloji parklar
- qoruqlar
- təbiət abidələri
- kurortlar

Sual: Qoruqlarda göstərilənlərdən hansı mühafizə edilmir? (Çəki: 1)

- sıradan çıxmaq təhlükəsi qarşısında qalan təbii komplekslər
 - kserofit bitkilər
 - təbii zonanın xarakterik landşaftı
 - nadir bitki və heyvan növləri
 - şələlələr, mağaralar
-

Sual: Qoruğun layihələşdirilməsi neçə mərhələdə həyata keçirilir? (Çəki: 1)

- 5
 - 4
 - 2
 - 6
 - 3
-

Sual: Çöl-tədqiqat işləri neçə ay davam edir? (Çəki: 1)

- 1-5
 - 2-3
 - 3-4
 - 5-6
 - 3-5
-

Sual: Qoruğun layihələşdirilməsindən əvvəl aparılan tədqiqat işlərində hansı sahənin mütəxəssisləri iştirak edir? (Çəki: 1)

- coğrafiyaçılar və bioloqlar
 - ekoloqlar və bioloqlar
 - coğrafiyaçılar və ekoloqlar
 - bioloqlar və ekoloqlar
 - geoloq və bioloq
-

Sual: Kameral mərhələdə hazırlanır? (Çəki: 1)

- xəritə materialları və ya yer quruluşu
 - layihə işləri
 - xəritə materialları və ya yer quruluşu, layihə işləri
 - yalnız xəritə materialları
 - yalnız layihə işləri
-

Sual: Layihələşdirilən qoruq ərazisinin fiziki-coğrafi səciyyəsinə aid deyil; (Çəki: 1)

- sərhədlər
 - relyef
 - iqlim
 - hidroqrafiya
 - əkin sahələrinin münbitliyi
-

Sual: Botaniki və zooloji tədqiqat işləri ilə qoruq ərazisinin nəyi müəyyənləşdirilir? (Çəki: 1)

- faunası və florası
 - faunası
 - florası
 - sərhədləri
 - inkişaf istiqamətləri
-

Sual: Qoruqlar haqqında hansı fikir yanlıştır: (Çəki: 1)

- Qoruqlar təbii canlı laboratoriya hesab olunur.
- Qoruqların elm, mədəniyyət və təsərrüfat üçün müstəsna əhəmiyyəti vardır
- Qoruqlar dövlət tərəfindən mühafizə edilən ərazilər və akvatoriyalardır
- Qoruqlar təbiətin ən yüksək mühafizə formalarından biridir
- Qoruqlarda təbii sərvətlərdən istifadə etmək qadağan deyil.

Sual: Hazırlıq mərhələsinə aid deyil: (Çəki: 1)

- Layihə işi hazırlanır
- Sifarişçi ilə layihə təşkilatı arasında müqavilə bağlanılır
- Görüləcək işlər müzakirə olunur
- Tədqiqat ərazisinə arxiv materialları ilə tanış olunur
- Qoruğun sahəsi və sərhədləri müəyyən olunur

Sual: Lahiyləşdirmə işi neçə mərhələdə aparılır? (Çəki: 1)

- 5
- 3
- 4
- 2
- 7

BÖLMƏ: 02 02

Ad	02 02
Suallardan	44
Maksimal faiz	44
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Qoruq nəyə deyilir? (Çəki: 1)

- təbii sərvətlərdən geniş istifadə edilən ərazi
- müxtəlif təsərrüfat işləri aparılan sahələr
- turizm və rekreasiya üçün əvəzolunmaz meşə sahələri
- geoloji kəşfiyyat işlərinin aparıldığı ərazi
- elm, mədəniyyət və təsərrüfat üçün müstəsna əhəmiyyəti olan, dövlət tərəfindən mühafizə edilən ərazi və akvatoriyalara

Sual: Qoruqlar layihələşdirildikdə göstərilənlərdən hansı nəzərə alınır? (Çəki: 1)

- ekosistemin vəziyyəti
- əhalinin yaşayış səviyyəsi
- əhalinin istirahəti və turizmin inkişafı
- təbii sərvətlərin zənginliyi
- zonanın xarakterik landşaftı

Sual: Qoruqlarda aşağıdakılardan hansı qadağan olunur? (Çəki: 1)

- geoloji kəşfiyyat işləri
 - əkin
 - təbii sərvətlərdən istifadə
 - ov etmək
 - hamısı qadağandır
-

Sual: Qoruğun layihələşdirilməsindən əvvəl hansı tədqiqatlar aparılır? (Çəki: 1)

- sosial iqtisadi
 - fiziki
 - iqtisadi
 - bioloji-iqtisadi
 - sosial
-

Sual: Hazırlıq mərhələsində sifarişçi ilə kim arasında müqavilə bağlanır? (Çəki: 1)

- müəssisə
 - obyekt
 - ərazi istehsalat kompleksləri
 - firmalarla
 - layihə təşkilatı
-

Sual: Çöl-tədqiqat işlərinin əsas məqsədi; (Çəki: 1)

- layihələri hazırlamaq
 - qoruğun sahəsini müəyyənləşdirmək
 - qoruğun sərhədlərini müəyyənləşdirmək
 - qoruğun sahəsini və sərhədlərini müəyyənləşdirmək
 - layihələri hazırlamaq, və sərhədlərini müəyyənləşdirmək
-

Sual: Aşağıdakı variantlardan hansı səhvdir ? (Çəki: 1)

- Qoruqlar layihələşdirildikdə gələcəkdə əhalinin istirahəti və turizmin inkişafı da nəzərə alınır.
 - Hazırlıq mərhələsində mütəxəssislər çöl-tədqiqatlarına çıxmazdan əvvəl görüləcək işləri müzakirə edirlər
 - Hazırlıq mərhələsindən əvvəl çöl-tədqiqat mərhələsi başlayır.
 - Çöl-tədqiqat mərhələsindən sonra kameral mərhələsi başlayır.
 - Qoruqların layihələşdirilməsi 3 mərhələdə həyata keçirilir.
-

Sual: Kameral mərhələdə izahat kitabçasına hansı bəndlər daxil edilir; (Çəki: 1)

- Bitki örtüyü
 - Heyvanat aləmi
 - İqtisadi-coğrafi səciyyəsi
 - Elmi tədqiqatların əsas istiqamətləri
 - hamısı daxildir
-

Sual: Qoruqların layihələşdirilməsində hansı mərhələdə maraqlı təbiət abidələrinə dair materiallar toplanır və qoruğun labüdlüyü əsaslandırılır? (Çəki: 1)

- hazırlıq
 - çöl-tədqiqat mərhələsi
 - kameral mərhələ
 - layihələşdirmə
 - doğru cavab yoxdur
-

Sual: Aşağıdakı variantlardan hansı düzgündür ? (Çəki: 1)

- Çöl-tədqiqat işləri 6-7 ay davam edir.
 - adətən, çalışırlar ki, qoruğun sərhədləri suayrıcılar boyu keçməsin və ərazisi bir neçə çay hövzəsinə hədəf etsin
 - qoruğun layihələşdirilməsindən əvvəl fiziki-kimyəvi tədqiqatlar aparılır
 - qoruqların layihələşdirilməsi 1, maksimum 2 mərhələdə həyata keçirilir
 - elm, mədəniyyət və təsərrüfat üçün müstəsna əhəmiyyəti olan dövlət tərəfindən mühafizə edilən ərazilərə və ya akvatorialara qoruq deyilir
-

Sual: Təbii canlı laboratoriya sayılır? (Çəki: 1)

- qoruqlar
 - istənilən ərazilər
 - su hövzələri
 - akvatorialar
 - doğru cavab yoxdur
-

Sual: Göstərilənlərdən hansı qoruqlarda qadağan edilmir? (Çəki: 1)

- Geoloji kəşfiyyat işləri
 - Mal-qaranın otarılması
 - Ov etmək
 - Bütövlükdə təbii sərvətlərdən istifadə etmək
 - Elmi tədqiqat işləri
-

Sual: Çöl tədqiqatları işlərinə aid deyil: (Çəki: 1)

- Adətən 3-4 ay davam edir
 - Təbii şərait öyrənilir
 - Qoruğun yaradılma zəruriliyi əsaslandırılır
 - Yaradılacaq qoruğun sahəsi və sərhədləri müəyyənləşdirilir
 - Xəritə materialları hazırlanır
-

Sual: Qoruq əraziləri ətrafında əhalinin artması nəticəsində hansı hallar baş verir? (Çəki: 1)

- zəngin bitki örtüyü əmələ gəlir
- sürüşmə baş verir
- səthi eroziyaya səbəb olur
- sel hadisələrinin artmasına səbəb olur

qoruq üçün yad olan növlər oraya daxil olur

Sual: Azərbaycanda hansı komponentlər daha çox qorunur? (Çəki: 1)

- torpaq ehtiyatları
 - atmosfer havası
 - su hövzələri
 - bitki və heyvanat aləmi
 - heç nə qorunmur
-

Sual: Azərbaycanda neçə qoruq, neçə yasaqlıq var? (Çəki: 1)

- 11 qoruq, 24 yasaqlıq
 - 10 qoruq, 15 yasaqlıq
 - 20 qoruq, 10 yasaqlıq
 - qoruq yoxdur, 8 yasaqlıq
 - 8 qoruq, 20 yasaqlıq
-

Sual: "Qırmızı kitab"a salınmış neçə bitki növü var? (Çəki: 1)

- 100 bitki növü
 - 140 bitki növü
 - 150 bitki növü
 - 200 bitki növü
 - 111 bitki növü
-

Sual: "Qırmızı kitab"a salınmış neçə heyvan növü var? (Çəki: 1)

- 50 heyvan növü
 - 75 heyvan növü
 - 108 heyvan növü
 - 140 heyvan növü
 - 112 heyvan növü
-

Sual: Yasaqlıq nəyə deyilir? (Çəki: 1)

- müəyyən ərazinin hər hansı bir komponenti qorunur
 - bir neçə komponent qorunur
 - ərazi milli parklara uyğunlaşır
 - ancaq əhali tərəfindən qorunur
 - dövlət nəzarətçiləri tərəfindən qorunur
-

Sual: Böyük Qafqazda yaradılan Zaqatala qoruğu hansı ildə yaradılıb? (Çəki: 1)

- 1930-cu ildə
 - 1929-cu ildə
 - 1940-cı ildə
 - 1945-ci ildə
 - 1950-ci ildə
-

Sual: Zaqatala qoruğunda qorunmur: (Çəki: 1)

- maral, dağ keçisi
 - ceyran, cüyür
 - ayı, cüyür
 - müxtəlif quşlar
 - pələng
-

Sual: İlisu qoruğu hansı inzibati rayonun ərazisindədir? (Çəki: 1)

- Zaqatala rayonu
 - Qax rayonu
 - Şəki rayonu
 - Qəbələ rayonu
 - Balakən rayonu
-

Sual: Milli parklar nə ilə fərqlənir? (Çəki: 1)

- hər nə varsa qorunur
 - insanların gəlib-gorməsinə icazə verilir
 - tam qapalı saxlanılır
 - heyvan və bitki qorunur
 - heç nə qorunmur
-

Sual: Altıağac qoruğu hansı inzibati rayon ərazisindədir? (Çəki: 1)

- Şamaxı rayonu
 - Xızı rayonu
 - Quba rayonu
 - Altıağac rayonu
 - İsmayilli rayonu
-

Sual: Qədim yazılı mədəniyyət abidələri hansı qoruq ərazisindədir ? (Çəki: 1)

- Pirqulu
 - Qobustan
 - İçərişəhər
 - Şamaxı
 - Altıağac
-

Sual: Göygöl qoruğu harada yerləşir ? (Çəki: 1)

- Böyük Qafqazda
 - Kiçik Qafqazda
 - Kür-Araz ovalığında
 - Talış dağlarında
 - Naxçıvan MR-da
-

Sual: İşğal zonasında olan ərazidə yerləşir? (Çəki: 1)

- İlisu qoruğu
 - Pirqulu qoruğu
 - Bəsitçay qoruğu
 - Hirkan qoruğu
 - Qobustan qoruğu
-

Sual: Qarabağ vulkanik yaylasında təbii komplekslərin qorunması üçün hansı qoruq təşkil edilmişdir? (Çəki: 1)

- Bəsitçay qoruğu
 - Göygöl qoruğu
 - Qaragöl qoruğu
 - Pirsaatçay qoruğu
 - Hirkan qoruğu
-

Sual: Hirkan milli parkı neçənci ildə yaradılmışdır ? (Çəki: 1)

- 10 aprel 2000-ci ildə
 - 9 fevral 2004-cü ildə
 - 8 mart 2004-cü ildə
 - 20 fevral 2005-ci ildə
 - yaradılmayıb
-

Sual: Hirkan milli parkında nələr mühafizə olunur? (Çəki: 1)

- müxtəlif quşlar
 - torpaq resursları
 - Çinar meşələri
 - Su hövzələri
 - endemik və relikv bitkilər
-

Sual: Eyni adlı körfəzdə yerləşən qoruq hansıdır ? (Çəki: 1)

- Xəzər buxtası
 - Pirallahı adası
 - Qızılağac qoruğu
 - Qarayazı qoruğu
 - Şirvan milli parkı
-

Sual: Kür çayının sol sahilində yerləşən qoruq hansıdır ? (Çəki: 1)

- Qızılağac qoruğu
 - Türyançay qoruğu
 - Soltanbud qoruğu
 - Ağgöl qoruğu
 - Sol sahilə qoruq yoxdur
-

Sual: Ceyrançöl hansı fiziki-coğrafi zonada yerləşir ? (Çəki: 1)

- yüksək dağlıq zonada

- ovalıq ərəzidə
 - çay vadisində
 - alçaq dağlıq zonada
 - yarım səhra zonasında
-

Sual: Endemik ağac növü hansı qoruqda mühafizə olunur ? (Çəki: 1)

- Hirkan qoruğunda
 - Eldar şamı qoruğunda
 - Bəsitçay qoruğunda
 - Abşeron qoruğunda
 - Qobustan qoruğunda
-

Sual: Şirvan və Ağgöl milli parkları neçənci ildə yaradılmışdır ? (Çəki: 1)

- 5 iyul 2003-cü ildə
 - 7 avqust 2005-ci ildə
 - 1 yanvar 2000-ci ildə
 - 6 fevral 2004-cü ildə
 - milli park statusu verilməyib
-

Sual: Tuqay meşələri harada yerləşir ? (Çəki: 1)

- Araz çayı vadisində
 - Turyançay sahilində
 - Kürçayı mənsəbində
 - Kürçayı sahilində
 - Qabırçı çayı sahilində
-

Sual: Korçay yasaqlıqlarında nələr mühafizə olunur ? (Çəki: 1)

- Su hövzəsi
 - atmosfer havası
 - müxtəlif quşlar
 - müxtəlif torpaq növləri
 - müxtəlif torpaq-bitki növləri
-

Sual: Qorunan ərazilərə daha nələr aid edirir ? (Çəki: 1)

- təbiət abidələri, yaşıllıq zonaları
 - yaşıllıq zonaları, məhsuldar torpaqlar
 - yeni binalar, prospektlər
 - daha heç nə qorunmur
 - İri şəhərlər, yaşayış məntəqələri
-

Sual: Hidroloji abidələr nədir ? (Çəki: 1)

- Okean hövzələri
- Çaylar
- Qar xətti

- Şəlalələr , bulaqlar , bataqlıqlar
 Buludluluq, rütubətlik, şəh
-

Sual: Dəniz-kənarı Milli Park neçənci ildə yaradılmışdır ? (Çəki: 1)

- 1 yanvar 2000-ci ildə
 5 fevral 2004-cü ildə
 15 iyun 2003-cü ildə
 29 dekabr 1998-ci ildə
 20 dekabr 1999-cu ildə
-

Sual: Landşaft abidələrinə nələr aid edilir ? (Çəki: 1)

- landşaft formaları
 ərazilərin landşaft kompleksləri
 ərazilərin landşaft formaları
 dağ-düzən landşaftları
 abidələrə aid edilmir
-

Sual: Mağaralar əzəmətli qayalar hansı adidə qrupuna aiddir ? (Çəki: 1)

- tarixi abidələrə
 landşaft abidələrinə
 coğrafi abidələrə
 elmi-tədqiqat abidələrinə
 cansız abidələrə
-


Sual: Azərbaycanda neçə qorunan paleontoloji (geoloji) abidə yerləşir ? (Çəki: 1)

- 37
 39
 40
 21
 yoxdur
-

Sual: 5 iyul 2003-cü ildə yaradılan Milli park: (Çəki: 1)

- dənizkənarı
 Ordubad
 Batabat
 Naxçıvan
 Hirkan
-

BÖLMƏ: 02 03

Ad	02 03
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	

Sual: Qoruqlar hansı məqsədlə yaradılır? (Çəki: 1)

- yeni istehsal sahələri yaratmaq
- radiasiya fonunu azaltmaq
- yaşıllıqları artırmaq
- genetik fondun növlərini mühafizə etmək
- ekoloji sistemi dəyişdirmək

Sual: Qoruğun layihələşdirilməsindən əvvəl hansı işlər görülür? (Çəki: 1)

- sifarişçi ilə layihə təşkilatı arasında müqavilə bağlanılır
- bioloji-iqtisadi tədqiqatlar aparılır
- təbiət obyektlərinə dair materiallar toplanır
- maliyyə mənbələri müəyyənləşdirilir
- yer quruluşu işi hazırlanır

Sual: Layihələşdirmənin hazırlıq mərhələsində hansı işlər görülür? (Çəki: 1)

- mütəxəssislər çöl tədqiqatına çıxmadan əvvəl görüləcək işləri müzakirə edirlər
- layihə işi hazırlanır
- layihəyə olan tələbat müəyyənləşdirilir
- tədqiqat ərazisinin arxiv materialları ilə tanış olunur
- düzgün cavab yoxdur

Sual: Çöl-tədqiqat mərhələsində hansı işlər görülür? (Çəki: 1)

- təbii şərait öyrənilir, ərazinin maraqlı təbiət obyektlərinə dair materiallar toplanır
- layihə axtarış partiyasının tərkibi, mütəxəssislər qruppu müəyyənləşdirilir
- layihə xəritə materialları hazırlanır.
- etalon rolunu oynayan mürəkkəb ekoloji sistemlərin inkişaf qanunauyğunluqları öyrənilir
- qoruğun daxili təsərrüfatının təşkili

Sual: Kameral işlər dövründə tərtib olunan izahat kitabçasına hansı bəndlər daxil edilir? 1. qoruğun daxili təsərrüfatının təşkili üzrə təkliflər 2. bitki örtüyü 3. beynəlxalq əməkdaşlıq 4. iqtisadi-coğrafi səciyyəsi 5. maliyyə mənbələri 6. təbiətin təqvimi (Çəki: 1)

- 2,3,5
- 1,2, 4
- 3,5,6
- 1,5,6
- 2,4,6

Sual: Elm, mədəniyyət və təsərrüfat üçün müstəsna əhəmiyyəti olan dövlət tərəfindən mühafizə edilən ərazilər və ya akvatoriyalar adlanır (Çəki: 1)

- qoruq
 - milli park
 - yasaqlıqlar
 - ovçuluq təsərrüfatı
 - heç biri
-

Sual: Layihələşdirmə neçə mərhələdə həyata keçirilir və hansılardır? (Çəki: 1)

- 2 hazırlıq və çöl-tədqiqat mərhələsi
 - 3 hazırlıq, çöl-tədqiqat mərhələsi və kameral mərhələ
 - 2 çöl-tədqiqat mərhələsi və kameral mərhələ
 - 2 hazırlıq və kameral mərhələ
 - yalnız çöl-tədqiqat mərhələdə
-

Sual: Hazırlıq mərhələsinə müqavilənin şərtlərinin müəyyənləşdirilməsinə aşağıdakılardan hansı daxil deyil? (Çəki: 1)

- layihə işinin vaxtı
 - layihəyə olan tələbat
 - mütəxəssis qrupu
 - özəl təşkilatlar
 - maliyyə mənbələri
-

Sual: Qoruqların layihələşdirilməsində hansı mərhələdə tədqiqat ərazisinin arxiv materialları, elmi ədəbiyyatlar və idarə sənədləri ilə tanış olunur? (Çəki: 1)

- hazırlıq
 - çöl-tədqiqat mərhələsi
 - kameral mərhələ
 - heç biri
 - hamısı
-

Sual: Mühitin pozulma dərəcəsi necə müəyyən olunur? (Çəki: 1)

- tədqiqatlar nəticəsində əldə olunan materialların təsərrüfatda istifadə sahələri ilə müqayisə olunması nəticəsində
 - tədqiqatlar nəticəsində əldə olunan materiallar təsərrüfatda istifadə sahələri ilə müqayisə olunmaması nəticəsində
 - tədqiqatlar nəticəsində əldə olunan materialların istehsalatda istifadə olunması nəticəsində
 - heç biri düzgün deyil
 - doğru cavab yoxdur
-

Sual: Müxtəlif landşaft zonalarında qoruqlar yaradılmasının məqsədi: (Çəki: 1)

- ekoloji sistemin müxtəlifliyini öyrənmək
 - genetik fondun mühafizəsi
 - ekoloji sistemin müxtəlifliyini öyrənmək və genetik fondun mühafizəsi
 - bitkiləri artırmaq
 - doğru cavab yoxdur
-

Sual: Qoruqların layihəsində qeyd olunmur: (Çəki: 1)

- Ərazinin sahəsi
- Ərazinin sərhədləri
- Qoruğun gələcək inkişaf istiqamətləri
- Maliyyələşdirmə mənbələri
- Qoruğun daxili təsərrüfatı üçün təkliflər

Sual: Qorunan ərazilərin layihələşdirilməsinə dair hansı fikir yanlıştır? (Çəki: 1)

- Layihələşdirmədən əvvəl bioloji-iqtisadi tədqiqat aparılır
- Tədqiqatlarda coğrafiyaçı və biologlar iştirak edir
- Layihələşdirmə 3 mərhələdə aparılır
- Qoruqlar layihələşdirildikdə turizmin inkişafı nəzərə alınmır
- Əhalinin istirahəti də nəzərə alınır

Sual: İzahat kitabçasına daxil deyil: (Çəki: 1)

- Bitki örtüyü
- Heyvanat aləmi
- İqtisadi-coğrafi səciyyə
- Qoruqda insanların təsərrüfat fəaliyyəti üçün təkliflər
- Elmi tədqiqatların əsas istiqamətlərinin nəticələri

Sual: Meşə və ovçuluq təsərrüfatının qoruqlara nə kimi təsiri vardır? (Çəki: 1)

- bitki örtüyünün seyrəldilməsinə səbəb olur
- müsbət təsirləri vardır
- heyvanların tərkibinin artmasına səbəb olur
- zərərli bitki növlərinin yaranmasına səbəb olur
- tullantıların artmasına səbəb olur

BÖLMƏ: 03 01

Ad	03 01
Suallardan	19
Maksimal faiz	19
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Qoruğa kənddən təsirlərə aid olmayan tədbiri göstərin: (Çəki: 1)

- sənaye
- kənd təsərrüfatı
- nəqliyyat
- yaşayış məntəqələrinin qoruğa yaxın yerləşdirilməməsi
- su təsərrüfatı

Sual: Sənaye müəssisələrinin qoruq ərazilərinə təsiri haqqında göstərilənlərdən hansı doğrudur? (Çəki: 1)

- dolaylı təsir edir
 - bilavasitə təsir edir
 - heç bir təsiri yoxdur
 - bəzi sənaye müəssisələri təsir edir
 - həm bilavasitə, həm də dolayısı ilə təsir edir
-

Sual: Təbii amillər içərisində əsas rol oynayır: (Çəki: 1)

- İqlim şəraiti və relyef.
 - Yalnız iqlim şəraiti
 - Yalnız relyef
 - Antropogen amillər
 - Antropogen amillər və relyef
-

Sual: Qoruq ərazisinə ən çox təsir edən sənaye müəssisələrindən deyil: (Çəki: 1)

- Kimya müəssisələri
 - Energetika müəssisələri
 - Faydalı qazıntıların axtarışı
 - Faydalı qazıntıların hasilatı
 - Yeyinti məhsulları istehsalı
-

Sual: Dağ qoruqlarını göstərin; (Çəki: 1)

- Zaqatala, Göygöl.
 - Qarayazı, Hirkan
 - Türkcəy
 - Ağgöl
 - Qızılağac, Hirkan
-

Sual: Mənbəyindən asılı olaraq qoruq ekosistemində antropogen amillər bölünür: (Çəki: 1)

- 2 qrupa
 - 3 qrupa
 - 4 qrupa
 - 5 qrupa
 - 6 qrupa
-

Sual: Qoruğa mənfi təsir edən amillər: (Çəki: 1)

- Antropogen amillər
 - Biotik amillər
 - Abiotik amillər
 - Biotik və abiotik
 - Təbiəti mühafizə
-

Sual: SU t s rr fatının qoruğa t sirl rin  aid deyil: ( aki: 1)

- Meliorativ t dbirl r
 - Kanalların  akilm si
 - Torpaqların qurudulması v  suvarılması
 - Hidrotexniki qurğuların yaradılması
 - Suvarma  kinçiliyinin inkişafı
-

Sual: Su t s rr fatı iřləri i erisində qoruğa daha  ox t sir g st rir: ( aki: 1)

- meliorativ t dbirl r
 - sell loza-kağız
 - energetika
 - arıçılığın inkişafı
 - metallurgiya
-

Sual: Bitki  rt y n n pozulmasına v  m hvin  s b b olur: ( aki: 1)

- Qoruqda v  ona yaxın  razil rd  mal-qaranın otarılması
 - Elmi-t dqiqat iřeri
 - Kimya s nayesi
 - Arıçılığın inkişafı
 - Rekreasiya
-

Sual: Su t s rr fatı iřləri i erisində qoruğa daha  ox t sir g st r n: ( aki: 1)

- kanalların  akilm si v  torpaqların suvarılması
 - mal-qaranın qoruqda v  qoruq  trafı  razil rd  otarılması
 - h ř ratlarla arıların r qab ti
 - qoruqların bitki  rt y n n seyr ldilm si
 -  traf m hitin iqlim ř raiti
-

Sual: Qoruqda v  ona yaxın  razil rd  mal-qaranın otarılması s b b olur: ( aki: 1)

- torpaq eroziyasının s r tl nm sin 
 - meliorativ iřl rin l ngim sin 
 - torpaq eroziyasının yavařımasına
 - faydalı qazıntıların axtarışı v  hasilatına
 - arıçılığın inkişafına
-

Sual: K nd t s rr fatında ařağıdakılardan hansının inkişafı qoruq ekosistemlərin  m nfı t sir g st r n amil hesab olunur? (tam cavabı g st rin) ( aki: 1)

-  kinçilik
 - maldarlıq
 - arıçılıq
 -  kinçilik, maldarlıq, arıçılıq
 - He  biri
-

Sual: Qoruq ərazilərinə yaxın maqistral yollarının çəkilməsi səbəb olur: (Çəki: 1)

- heyvandarlığının yaşama şəraitinin pozulmasına
 - faydalı qazıntıların hasilatı və axtaşına
 - arıların qoruqdakı həşəratlarla rəqabətə girməsinə
 - heyvanların qida mənbəyinin azalmasına
 - qoruqdakı heyvanların ev heyvanları tərəfindən xəstəliklərə yoluxdurulması
-

Sual: Qoruq rejiminin pozulmasına aşağıdakılardan hansı aiddir? (Çəki: 1)

- qanunsuz ov etmə
 - xüsusi yoxlama xidmətinin təşkili
 - qoruqda elmi tədqiqatların aparılması
 - qoruq ərazisinin maqistral yollardan uzaq olması
 - ətraf mühitin iqlim şəraiti və relyefi
-

Sual: Qoruğa ən çox təsir edən sənaye sahələri: (Çəki: 1)

- kimya, metallurgiya
 - kənd və su təsərrüfatı
 - meliorativ tədbirlər
 - ovçuluq
 - əkinçilik
-

Sual: Bəsitçay DTQ-da olan çinar ağaclarının inkişafına mənfi təsir göstərən amillərdəndir ? (tam cavabı göstərin) (Çəki: 1)

- mal-qaranın buraxılmaması
 - külək eroziyası
 - su eroziyası
 - iqlim şəraiti
 - mal-qaranın otarılması və ağacların kəsilməsi
-

Sual: Qoruq ərazilərinə ən çox təsir göstərən sənaye sahələrindəndir? (Çəki: 1)

- kimya
 - tikinti
 - metallurgiya
 - sellüloz kağız
 - hamısı
-

Sual: Su təsərrüfatı işlərində qoruğa ən çox təsir göstərən tədbirlərə daxildir? (Çəki: 1)

- kanalların çəkilməsi
 - torpaqların qurudulması
 - torpaqların suvarılması
 - hidrotexniki qurğuların yaradılması
 - hamısı
-

BÖLMƏ: 03 02

Ad	03 02
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Qoruğun özünün fəaliyyəti ilə əlaqədar tədbirlərə hansı aiddir? (Çəki: 1)

- qoruğun mühafizəsinin təşkili
- rekultivasiya tədbirləri
- meyorasiya tədbirləri
- qoruğun sahəsinin genişləndirilməsi
- rekreasiya tədbirləri

Sual: Qoruqda mal-qaranın otarılması nəyə səbəb olmur? (Çəki: 1)

- bitki örtüyünün pozulmasına
- şoranlaşmaya
- torpaq eroziyasına
- zəhərli bitki növlərinin yaranmasına
- vəhşi heyvanların xəstəliklərə yoluxdurulmasına

Sual: Magistral nəqliyyat yollarının qoruq ərazilərinə yaxın çəkilməsi nəyə gətirib çıxarır? (Çəki: 1)

- eroziya proseslərinə
- şoranlaşmaya
- bitki növlərinin artmasına
- təbii mühitin çirklənməsinə
- heyvanların yaşama şəraitinin yaxşılaşmasına

Sual: Qoruğun I I qrup mənbələrinə aid edilmir: (Çəki: 1)

- Qoruğa kəndən təsirlər
- Kənd təsərrüfatı
- Su təsərrüfatı
- Nəqliyyat
- Qoruğun özünün fəaliyyəti

Sual: Qoruğun etalon rolunun itməsinə səbəb olmur: (Çəki: 1)

- Antropogen təsirlər
- Tikinti işləri.
- Nəqliyyat
- Kənd təsərrüfatı
- Təbiəti mühafizə

Sual: Qoruq ekosisteminə mənfi təsir etmir: (Çəki: 1)

- Arıçılığın inkişafı
 - Maldarlığın inkişafı
 - Əkinçiliyin inkişafı
 - Kənd təsərrüfatının inkişafı
 - Rekreasiya əhəmiyyətli ərazilərin mühafizəsi
-

Sual: Qoruqların bitki örtüyünün seyrəldilməsi səbəb olur: (Çəki: 1)

- Qoruqda xəstəliklərin yayılmasına
 - Həşəratların rəqabətinə
 - Qoruqda yaşayan heyvanların sayının və tərkibinin azalmasına
 - Vəhşi heyvanların sıxışdırılmasına
 - Ovçuluğun inkişafına
-

Sual: Həm səthi, həm də qobu eroziyasına səbəb olmuşdur: (Çəki: 1)

- arıçılığın inkişafı
 - qoruqda və ya qoruq ətrafı ərazidə mal-qaranın otarılması
 - ətraf mühitin iqlim şəraiti
 - relyefi
 - landşaft
-

Sual: Qoruğa təsir edən antropogen təsirin 2ci qrupuna aiddir: (Çəki: 1)

- kənardan olunan təsirlər(insan fəaliyyəti ilə əlaqədar)
 - qoruğun özünün fəaliyyəti ilə əlaqədar tədbirlər
 - qoruğun mühafizəsinin təşkili tədbirləri
 - təşkilati təsərrüfat tədbirləri
 - qoruğun daxili ehtiyacını ödəmək üçün qoruğun təbii sərvətlərindən istifadə olunması ilə əlaqədar tədbirlər
-

Sual: Qoruq rejiminin optimallaşdırılması tədbirlərinə aiddir: (Çəki: 1)

- qoruq layihələşdirilərkən onun ərazisi maqistral yollardan, yaşayış məntəqələrindən uzaqda olmalı
 - maldarlığın, əkinçiliyin,ovçuluğun inkişafı
 - maqistral yolların çəkilməsi
 - nəqliyyat, rekreasiya və sənayenin inkişafı
 - su və kənd təsərrüfatının inkişafı
-

Sual: Qoruqda və ona yaxın ərazilərdə mal-qaranın otarılması səbəb olur; 1. torpaq eroziyasının inkişafına ; 2. vəhşi heyvanların sıxışdırılmasına ; 3. bitki örtüyünün pozulmasına ; 4. külək eroziyasının sürətlənməsinə ; 5. əkinçiliyin inkişafına; (Çəki: 1)

- 1,2,3
- 1,4,5
- 2,3,4
- 1,2,5

○ 2,3,5

Sual: Qoruqların bitki örtüyünün seyrəldilməsi və məhvi nəyə səbəb olur; (Çəki: 1)

- ərazinin zənginliyinə
 - heyvanların yem tərkibinin azalmasına
 - torpaqların münbitliyinə
 - doğru cavab yoxdur
 - şoranlaşmaya
-

Sual: Qoruq əraziləri ətrafında əhalinin artması aşağıdakılardan nəyə səbəb olur ; (Çəki: 1)

- qoruğun inkişafına
 - qoruğun sərhədlərinin artmasına
 - sənaye və kammunal tullantıların azalmasına
 - sənaye və kammunal tullantıların artmasına
 - qoruğun sərhədlərinin artmasına, sənaye və kamunal tullantıların azalmasına
-

Sual: Azərbaycanın dağ qoruqları olan Zaqatala, Göy-göl qoruqlarında mal-qaranın otarılması hansı eroziya növünə səbəb olur: (Çəki: 1)

- səthi eroziyaya
 - qobu eroziyasına
 - həm səthi, həm də qobu eroziyasına
 - külək eroziyası
 - Heç biri
-

Sual: Qoruq ekosisteminə mənfi təsir edən amillərdən deyil? (Çəki: 1)

- qoruq ərazilərinə yaxın magistral yolların çəkilməsi
 - qoruq əraziləri ətrafında əhalinin artması
 - brokionerlik
 - qoruq ərazisində yaşıllıq zonalarının artırılması
 - arıçılıq
-

BÖLMƏ: 03 03

Ad	03 03
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Qoruq rejiminin pozulmasına hansı daxil deyil? (Çəki: 1)

- qanunsuz ov etmə
- özbaşına mal-qara otarma

- qoruğun layihələşdirilməsi
 - buraxılış vərəqəsi olmadan qoruq ərazisinə daxil olma
 - yanğın təhlükəsizliyi qaydalarının pozulması
-

Sual: Qoruq rejiminin optimallaşdırması tədbirlərinə hansı aiddir? (Çəki: 1)

- qoruğun ərazisi magistral yollara yaxın olmalı
 - qoruğun ərazisi yaşayış məntəqələrinə yaxın olmalı
 - qoruğun daxilində kənd təsərrüfatı sahələrini yerləşdirməli
 - qoruğun material texniki bazası möhkəmləndirilməli
 - təhlükəsizlik qaydalarının pozulması
-

Sual: Qoruqlarda arıçılığın inkişafının mənfi nəticələrindən deyil; (Çəki: 1)

- Qoruqdakı həşəratlarla rəqabət
 - Müxtəlif infeksiya ilə yoluxma
 - Parazitlərlə yoluxma
 - Qoruqdakı canlılarla qida uğrunda mübarizə
 - Bitkilərdə çarpaz tozlanma.
-

Sual: Qoruq rejiminin optimallaşdırılması tədbirlərinə aid deyil: (Çəki: 1)

- Qoruq ərazisində təbii sərvətlərdən istifadə
 - Qoruq ərazisinin magistral yollardan uzaq olması
 - Qoruq rejiminin hüquqi cəhətdən möhkəmləndirmək
 - Qoruqlarda qoruyucu bufer zona təşkil etmək
 - Qoruq daxilində turist komplekslərinin sabitləşdirilməsi
-

Sual: Bəsitçay dərəsinə qonşu yerləşən yamaclarda ağacların kəsilməsinin mənfi ekoloji nəticələrinə aid deyil: (Çəki: 1)

- Sel hadisələrinin güclənməsi
 - Səthi su axınlarının intensivləşməsi
 - Çinarların inkişafının ləngiməsi
 - Eroziya proseslərinin sürətlənməsi
 - Sağlamlaşdırma
-

Sual: Qoruq rejiminin pozulmasına aid deyil: (Çəki: 1)

- qanunsuz ov etmək
 - meşə qırmaq
 - yanğın təhlükəsizliyi qaydalarının pozulması
 - buraxılış vərəqəsi olmadan qoruq ərazilərinə daxil olma
 - qoruqda xüsusi yoxlama xidməti təşkil edilməli
-

Sual: Bu qoruqlardan hansında mal-qaranın otarılması həm səthi, həm də qobu eroziyasına səbəb olur? (Çəki: 1)

- Zaqatala və Qızılağac DTQ ;
- Qarayazı və Göy-göl DTQ ;

- Zaqatala və Göy-göl DTQ ;
 - Qarayazı və Qızılağac DTQ ;
 - Göy-göl və Qızılağac DTQ ;
-

Sual: qoruğun sərhədlərinin artmasına, sənaye və kamunal tullantıların azalmasına təsir edir (Çəki: 1)

- Qanunsuz ov etmə
 - Öz başına mal-qara otarılması
 - Yanğın təhlükəsizliyi qaydalarının pozulması
 - Qoruq ərazisində təbii resurslardan istifadə edilməsi
 - Hamısı
-

Sual: Qoruq rejiminin optimallaşdırılması tədbirlərinə aiddir ; (Çəki: 1)

- Qoruq daxilində turist komplekslərinin fəaliyyəti reqlamentləşdirilməli
 - Qoruq ərazisində təbii resurslardan istifadə edilməsi
 - "Meşə qanun pozulmaları"
 - Buraxılış vərəqəsi olmadan qoruq ərazisinə daxil olma
 - "Meşə qanun pozulmaları" və "Qanunsuz ov etmə"
-

Sual: Antropogen təsirin hansı növləri qoruğun fauna və florasının tərkibinə 2-ci dərəcəli təsir göstərir və nəticədə qoruqda nə kimi dəyişiklik olur? (Çəki: 1)

- xarici, qoruğun sərhədləri genişlənir
 - daxili, qoruqda bütün təbii komplekslərin pozulmasına səbəb olur.
 - xarici və daxili, qoruğun etalonunun əhəmiyyəti itə bilər
 - xarici, qoruqda bütün təbii komplekslərin pozulmasına səbəb olur.
 - xarici və daxili, qoruğun sərhədləri genişlənir.
-

Sual: Uyğunluq pozulmuşdur: 1. mal-qaranın otarılması həm səthi Həm də qobu eroziyasına səbəb olur-Zaqatala və Goygöl.Təbiət Qoruğunda 2. sel hadisələri çinar ağaclarının - İnkişafına mənfi təsir göstərir Qarayazi - qoruğunda 3. mal-qaranın otarılması həm səthi, - Həm də qobu eroziyasına səbəb olur Qızılağac - qoruğunda 4. sel hadisələri çinar ağaclarının - İnkişafına mənfi təsir göstərir - Bəsitçay qoruğunda (Çəki: 1)

- 1,3
 - 2,4
 - 2,3
 - 1,4
 - 1,2
-

BÖLMƏ: 04 01

Ad	04 01
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	<input type="checkbox"/>

Sual: Qoruqlar haqqında hansı fikir doğru deyil? (Çəki: 1)

- Qoruqlarda ekosistemlərin deqredasiyasına təsir edən amillərdən biri turizmdir.
- Qoruqlarda dırnaqlı heyvanların qorunması məqsədilə həmin ekosistemdə canavarların sayı tənzimlənməlidir.
- Qoruqlarda bütün təsərrüfat işləri dayandırılmalıdır.
- Qoruqlarda yalnız xəstə və zəif heyvanlar ovlanmalıdır.
- qorunan dırnaqlı heyvanların tənzimlənməsi ovçular tərəfindən aparılmalıdır.

Sual: Qoruqlarda nizamlayıcı tədbirlərə aid deyil: (Çəki: 1)

- Torpaq:
- Sular.
- Flora və ya bitki örtüyü.
- Fauna və ya heyvanlar aləmi.
- Kənd təsərrüfatının inkişafı.

Sual: Qoruqlarda ekosistemlərin deqredasiyasına aid deyil: (Çəki: 1)

- Turizmin inkişafı.
- Qoruq ərazisində təbii resurslardan istifadə.
- Yanğın təhlükəsizliyi qaydalarının pozulması.
- Qoruğa üçün yad növlərin qoruğa daxil olması.
- Elmi tədqiqatlar

Sual: Qoruqlarda otyeyən dırnaqlı heyvanların artması nəyə səbəb olur? (Çəki: 1)

- biotopların məhvinə
- təbii komplekslərin zənginləşməsinə
- torpaqların yuyulmasına
- meşə sahələrinin azalmasına
- qonşu ərazilərdən qoruğa əlaq otlarının gətirilməsinə

Sual: Nizamlanmayan turizm nəyə təsir edir? (Çəki: 1)

- torpaqların rekultivasiyasına
- ekosistemlərin deqredasiyasına
- qoruq rejiminin pozulmasına
- bioloji müxtəlifliyin qorunmasına
- təbiət obyektlərinin bərpasına

Sual: Turizm üçün əsasən nədən istifadə olunmalıdır? (Çəki: 1)

- qoruqlardan
- yasaqlıqlardan
- milli parklardan
- biosfer qoruqlarından

süni meşələrdən

Sual: Qoruqlarda ekosistemlərin deqedrasiasına təsir edən amillərdən biridir? (Çəki: 1)

- nəqliyyat
 - kənd təsərrüfatı
 - sənaye
 - nizamlanmayan turizm
 - Hamısı
-

Sual: Turizm məqsədi ilə əsasən hansı xüsusi qorunan ərazilərdən istifadə olunmalıdır? (Çəki: 1)

- Milli parklardan
 - ovculuq təsərrüfatından
 - yasaqlıqlardan
 - qoruqlardan
 - hec birindən
-

BÖLMƏ: 04 02

Ad	04 02
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Qoruqlar haqqında olan əsasnamədə öz əksini tapmamışdır: (Çəki: 1)

- Dövlət qoruqlarında bütün təsərrüfat işləri dayandırılmalıdır.
 - Qoruqlarda xüsusi qoruma rejimi tətbiq edilməlidir.
 - Qoruq ərazilərində dövlət tənzimlənməsi və nəzarətinin təşkili
 - Qoruqlarda bioloji müxtəlifliyin və təbii ekoloji sistemin qorunub saxlanması
 - Qoruqlarda turizm və rekreasianın inkişafı.
-

Sual: Qoruqlarda torpaq nizamlayıcı tədbirlərə aşağıdakılardan hansı aid deyil? (Çəki: 1)

- Eroziyaya qarşı mübarizə tədbirləri.
 - Fitomeliorativ tədbirlər.
 - Rekultivasiya tədbirləri
 - Aqrotexniki tədbirlər.
 - Əkin sahəsini inkişaf etdirmək üçün torpaqların gübrələnməsi.
-

Sual: Bitki örtüyünün mühafizə tədbirlərinə aid deyil: (Çəki: 1)

- Qoruq ərazisində bitki örtüyü üçün xas olmayan yad bitki növləri kənarlaşdırılması.
 - Qoruqda meşə yanğınının qarşısı alınması.
 - Zərərvericilərə qarşı mübarizə tədbirlərinin aparılması.
 - Nadir və kökü kəsilməkdə olan bitki növlərinin saxlanması.
 - Dərman bitkilərinin əkilib becərilməsi.
-

Sual: Heyvanlar aləminin mühafizə tədbirlərinə aid deyil: (Çəki: 1)

- Qoruq üçün xarakterik olmayan heyvan növlərinin kənarlaşdırılma
 - Qoruq üçün xarakterik heyvan növlərinin bərpa edilməsi.
 - Qorunan heyvan növlərini artırıb çoxaltmaq:
 - Nəslə kəsilməkdə olan heyvan növlərinin bərpası.
 - Ovçuluğun inkişafı.
-

Sual: Qoruq ərazilərinə insan fəaliyyətinin təsirinin mənfi nəticələrinə göstərilənlərdən hansı aiddir? (Çəki: 1)

- ərazinin növ müxtəlifliyi artır
 - eroziya prosesi zəifləyir
 - ərazinin xarakterik ekosistemləri transformasiyaya uğrayır
 - ərazinin xarakterik landşaftı genişlənir
 - düzgün cavab yoxdur
-

Sual: Qoruq ərazisinin florasının mühafizəsi tədbirlərinə hansı aid deyil? (Çəki: 1)

- yad bitki növləri kənarlaşdırılmalı
 - meiorasiya işləri aparılmalı
 - meşə yanğınlarının qarşısı alınmalı
 - bitki örtüyünə zərər vuran ziyanvericilərə qarşı mübarizə aparılmalı
 - nadir bitki növləri saxlanılmalı və bərpa edilməli
-

Sual: Aşağıdakılardan hansı səhvdir? (Çəki: 1)

- Xüsusi qoruq rejimini bəzən bütün qoruqlara şamil etmək olmur
 - Qoruqda olan dırnaqlı heyvanların sayının tənzimlənməsi ovçuların köməyi ilə aparılmalıdır
 - Qoruqlarda otyeyən dırnaqlı heyvanların həddindən çox artması biotopların deqradasiyasına, meşə sahələrinin pisləşməsinə səbəb olur
 - Qoruqlarda turizm qadağan edilib, əsasən Milli parklardan istifadə olunmalıdır
 - Xüsusi qoruq rejimini bütün qoruqlara şamil etmək olur.
-

Sual: Qoruqlarda otyeyən dırnaqlı heyvanlar tərəfindən torpaqların korlanması nəyə səbəb olur; (Çəki: 1)

- qonşu ərazilərdən qoruğa əlaq otlarının və digər yad ot növlərinin gətirilməsinə
 - qoruğun sərhədlərinin genişlənməsinə
 - qoruğun münbitliyi artır.
 - şoranlaşmaya
 - Səhrələşmə
-

Sual: Aşağıdakılardan hansı düzgündür? (Çəki: 1)

- Xüsusi qoruq rejimini bütün qoruqlara şamil etmək olur
- Qoruqda olan dırnaqlı heyvanların sayının tənzimlənməsi qoruğun xidməti işçilərinin köməyi ilə aparılmalıdır
- Qoruqlarda turizm qadağan edilib, əsasən yasaqlıqlardan istifadə olunmalıdır
- Qoruqlar haqqında olan əsasnaməyə qoruqda xüsusi qoruma rejimi tətbiq edilməsi aiddir
- Qoruqlarda otyeyən dırnaqlı heyvanlar tərəfindən torpaqların korlanması qoruğun sərhədlərinin genişlənməsinə səbəb olur

Sual: Qoruqlarda ekoloji balans bərpa etmək və qoruq ekosistemlərinin əsas komponentlərinin saxlanması üçün ayrı-ayrı heyvan növlərinin sayını və sıxlığını bərpa etməklə qoruqda hansı növlərin sayını artırmaq mümkündür? (Çəki: 1)

- bitki növlərini
- heyvan növlərini
- həm bitki, həm heyvan növlərini
- Heç biri
- bakteriyaları

Sual: Qorunan ərazilərin müxtəlif ekosistemlərinin və onların ayrı-ayrı komponentlərinin planlaşdırılmasına yönəldilən nizamlayıcı tədbirlərə aid olan suyun mühafizəsinə aiddir; (Çəki: 1)

- tamamilə dağıdılmış, korlanmış ərazilərdə rekultivasiya aparılmalı
- qoruq ərazilərində bitki örtüyü üçün xas olmayan yad bitki növləri kənarlaşdırılmalı
- qoruq üçün xarakterik olmayan heyvan növlərinin qoruğa daxil olmasına icazə verilməməli
- kənar ərazilərdən suyun çirklənməsinin qarşısı alınmalı
- qoruqda meşə yanğınlarının qarşısının alınması

BÖLMƏ: 04 03

Ad	04 03
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Qoruqlarda otyeyən dırnaqlı heyvanların çoxalmasının mənfi ekoloji nəticələrinə aid deyil: (Çəki: 1)

- Biotopların dəgredasiyası.
- Meşə sahələrinin pisləşməsi.
- Heyvanlar tərəfindən torpaqların korlanması.
- Qonşu ərazilərdən qoruğa əlaqə otlarının gətirilməsi.

Xəstə və zəif heyvanların ovlanması

Sual: Qoruq ekosistemlərində su hövzələrinin mühafizəsinə aid deyil: (Çəki: 1)

- Korlanmış suların səviyyəsi bərpa edilməlidir.
 - Korlanmış suların rejimi bərpa edilməlidir.
 - Kənar ərazilərdən suyun çirklənməsinin qarşısı alınmalıdır
 - Suların mühafizəsi üçün hüquqi-inzibati və iqtisadi tədbirlər sistemi tətbiq edilməlidir.
 - Su idman növləri inkişaf etdirilməlidir.
-

Sual: Qoruqlar haqqında olan əsasnamədə nə göstərilir? (Çəki: 1)

- yalnız kənd təsərrüfatı işlərinə icazə verilməlidir
 - ov etməyə icazə verilməlidir
 - qoruqlar yaşayış məntəqələrinə yaxın yerləşdirilməlidir
 - bütün təsərrüfat işləri dayandırılmalıdır
 - mal-qaranın otarılmasına icazə verilməlidir
-

Sual: Nəyə görə bəzən bütün qoruqlara xüsusi qoruq rejimini tətbiq etmək olmur? (Çəki: 1)

- qoruq ərazisi insan fəaliyyətinin mənfi təsirinə məruz qalmışdır
 - qoruq ərazisi yaşayış massivinə yaxın yerləşmişdir
 - qoruqda bitki növü çox azdır
 - nəsli kəsilmək təhlükəsi qarşısında qalan heyvan növləri vardır
 - qoruğun ərazisi həddən artıq genişdir
-

Sual: Qorunan ərazilərin müxtəlif ekosistemlərinin və onların ayrı-ayrı komponentlərinin planlaşdırılmasına yönəldilən nizamlayıcı tədbirlərə aid deyil? (Çəki: 1)

- Torpaq
 - Su
 - Relyef
 - Flora
 - Fauna
-

Sual: Qorunan ərazilərin müxtəlif ekosistemlərinin və onların ayrı-ayrı komponentlərinin planlaşdırılmasına yönəldilən nizamlayıcı tədbirlərə aid olan fauna və ya heyvanat aləminin mühafizəsinə aiddir; (Çəki: 1)

- qoruq ərazilərində bitki örtüyü üçün xas olmayan yad bitki növləri kənarlaşdırılmalı
 - tamamilə dağıdılmış, korlanmış ərazilərdə rekultivasiya aparılmalı
 - qoruq üçün xarakterik olmayan heyvan növlərinin qoruğa daxil olmasına icazə verilməməli
 - kənar ərazilərdən suyun çirklənməsinin qarşısı alınmalı
 - fitomelativ tədbirlər həyata keçirilməli
-

Sual: Qoruqlar haqqında olan əsasnaməyə (1) və qorunan ərazilərin müxtəlif ekosistemlərinin və onların ayrı-ayrı komponentlərinin planlaşdırılmasına yönəldilən nizamlayıcı tədbirlərə (2) aid olan düzgün variantı seçin; (Çəki: 1)

- 1) qoruqda xüsusi qoruma rejimi tətbiq edilməli 2) dövlət qoruqlarında bütün təsərrüfat işləri dayandırılmalı
 - 1) torpaq; 2) su
 - 1) dövlət qoruqlarında bütün təsərrüfat işləri dayandırılmalı; 2) flora və ya bitki örtüyü
 - 1) flora və ya bitki örtüyü; 2) fauna və heyvanat aləmi
 - 1) fauna və heyvanat aləmi; 2) qoruqda xüsusi qoruma rejimi tətbiq edilməli
-

Sual: Qorunan ərazilərin müxtəlif ekosistemlərinin və onların ayrı-ayrı komponentlərinin planlaşdırılmasına yönəldilən nizamlayıcı tədbirlərə aid olan flora və bitki örtüyünün məcmusuna aiddir; (Çəki: 1)

- tamamilə dağıdılmış, korlanmış ərazilərdə rekultivasiya aparılmalı
 - qoruq ərazilərində bitki örtüyü üçün xas olmayan yad bitki növləri kənarlaşdırılmalı
 - qoruq üçün xarakterik olmayan heyvan növlərinin qoruğa daxil olmasına icazə verilməməli
 - kənar ərazilərdən suyun çirklənməsinin qarşısı alınmalı
 - fitomelativ tədbirlər həyata keçirilməli
-

Sual: Qoruqlar haqqında olan əsasnaməyə (1) və qorunan ərazilərin müxtəlif ekosistemlərinin və onların ayrı-ayrı komponentlərinin planlaşdırılmasına yönəldilən nizamlayıcı tədbirlərə (2) aid olan düzgün olmayan variantı seçin; (Çəki: 1)

- 1) qoruqda xüsusi qoruma rejimi tətbiq edilməli; 2) torpaq
 - 1) dövlət qoruqlarında bütün təsərrüfat işləri dayandırılmalı; 2) su
 - 1) dövlət qoruqlarında bütün təsərrüfat işləri dayandırılmalı; 2) flora və ya bitki örtüyü
 - 1) qoruqda xüsusi qoruma rejimi tətbiq edilməli; 2) fauna və heyvanat aləmi
 - 1) fauna və heyvanat aləmi; 2) qoruqda xüsusi qoruma rejimi tətbiq edilməli
-

Sual: Qorunan ərazilərin müxtəlif ekosistemlərinin və onların ayrı-ayrı komponentlərinin planlaşdırılmasına yönəldilən nizamlayıcı tədbirlərə aid olan torpağın mühafizəsinə aiddir; (Çəki: 1)

- tamamilə dağıdılmış, korlanmış ərazilərdə rekultivasiya aparılmalı
 - qoruq ərazilərində bitki örtüyü üçün xas olmayan yad bitki növləri kənarlaşdırılmalı
 - qoruq üçün xarakterik olmayan heyvan növlərinin qoruğa daxil olmasına icazə verilməməli
 - kənar ərazilərdən suyun çirklənməsinin qarşısı alınmalı
 - qoruqda meşə yağınlının qarşısının alınması
-

Sual: Xüsusi qoruma rejiminin bütün qoruqlara şamil olunmamasının əsas səbəb və nəticələrindəndir? 1. qoruq ərazilərində qoruq rejiminə başlamazdan əvvəl ərazilərin müəyyən dərəcədə insan fəaliyyətinin mənfi təsirinə məruz qalması 2. qoruq ərazilərində qoruq rejiminə başlamazdan əvvəl ərazilərin müəyyən dərəcədə heyvan

növləri ilə zəngin olması 3. qoruq ərazilərində qoruq rejiminə başlamazdan əvvəl ərazilərin müəyyən dərəcədə bitki növləri ilə zəngin olması 4. qoruq ərazilərin xarakterik ekosistemləri insanların təsiri ilə transformasiyaya uğraması 5. qoruq ərazilərin xarakterik ekosistemləri insanların təsiri ilə transformasiyaya uğramaması (Çəki: 1)

- 3,5
- 2,3,
- 1,4
- 2,5
- 1,5

BÖLMƏ: 05 01

Ad	05 01
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Milli parkların yaradılmasında mühəndis-bioloji vəzifələrə aiddir: (Çəki: 1)

- ərazinin zonalara ayrılması
- təbii landşaftların və obyektlərin qorunması
- parka gələnlər üçün rahatlıq və əyaniliyin təmini
- parklarda təsərrüfat işlərinə icazənin verilməsi
- doğru cavab yoxdur

Sual: Keçmiş SSRİ dövründə Azərbaycanda milli parkların yaranması haqqında qərar nə vaxt qəbul edilmişdir? (Çəki: 1)

- 1980-ci ildə
- 1981-ci ildə
- 1982-ci ildə
- 1983-cü ildə
- 1985-ci ildə

Sual: Azərbaycanda ilk milli park yaradılmışdır: (Çəki: 1)

- 2000-ci ildə
- 2001-ci ildə
- 2002-ci ildə
- 2003-cü ildə
- 2005-ci ildə

Sual: Azərbaycanın ilk milli parklarıdır? (Çəki: 1)

- Hirkan, Abşeron
- Ordubad, Şirvan, Ağgöl

- Şahdağ, Altağac
 Altağac, Hirkan
 doğru cavab yoxdur
-

Sual: Ordubad milli parkı nə vaxtdan zəngəzur Milli parkı adlanır? (Çəki: 1)

- 2005-ci ildən
 2007-ci ildən
 2009-cu ildən
 2010-cu ildən
 2012-ci ildən
-

Sual: Milli parkların azad gəzinti zonasında yaradıla bilər: (Çəki: 1)

- əkin sahələri
 bağ və bostanlar
 zoopark və botanika bağları
 istirahət parkı
 doğru cavab yoxdur
-

Sual: Azərbaycanda yaradılması planlaşdırılan milli parklardan biridir: (Çəki: 1)

- Samur-Dəvəçi
 Samur-Yalama
 Şollar-Samur
 Siyəzən-Şabran
 doğru cavab yoxdur
-

Sual: Aşağıdakılardan hansıları Azərbaycanın ilk Milli Parkları deyildir? 1) Ordubad; 2) Şahdağ; 3) Şirvan; 4) Ağgöl; 5) Göygöl (Çəki: 1)

- 1,3
 2,4
 2,5
 3,4
 3,5
-

BÖLMƏ: 05 02

Ad	05 02
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Milli park texmini ilk dəfə nə vaxt və harada işlənmişdir? (Çəki: 1)

- 1890-cı ildə Fransa senatında

- 1872-ci ildə ABŞ konqresində
 - 1885-ci ildə Rusiya Dumasında
 - 1870-ci ildə Türkiyə Milli məclisində
 - doğru cavab yoxdur
-

Sual: Dünyanın ən böyük Milli Parkı hansıdır? (Çəki: 1)

- Yelloston
 - Keniya
 - Qzıağac
 - Qrelandiya
 - doğru cavab yoxdur
-

Sual: Milli parklarda əsas təsərrüfat norması hesab olunur: (Çəki: 1)

- rekreasiya yükü
 - istirahət norması
 - gəzinti yükü
 - landşaft planlaşdırılması
 - doğru cavab yoxdur
-

Sual: Milli park ərazisində gəzinti qadağan edilən ərazilərdəndir: (Çəki: 1)

- təbii-coğrafi obyekt əraziləri
 - fauna növlərinin yayılma sahələri
 - qoruq və yasaqlıq əraziləri
 - flora növlərinin yayıldığı ərazilər
 - doğru cavab yoxdur
-

Sual: Milli park daxilində yaradılan yasaqlıqların əsas vəzifə və funksiyalarına aiddir? (Çəki: 1)

- təbii heyvan və bitkiləri qoruyub saxlamaq
 - torpaq ehtiyatlarını qorumaq
 - su mənbələrini qorumaq
 - sürünənləri qorumaq
 - doğru cavab yoxdur
-

Sual: Yaxın gələcəkdə yaradılması planlaşdırılan milli park: (Çəki: 1)

- Qızılqum
 - Türyançay
 - Arazboyu
 - Qızılağac
 - Lənkəran
-


BÖLMƏ: 05 03

Ad

05 03

Suallardan

3

Maksimal faiz	3
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Mühafizə olunan, az pozulmuş təbii kompleksə malik olan, unikal obyektlərdən ibarət və ekoturizmə icazə verilən ərazi və akvatoriyalar adlanır? (Çəki: 1)

- təbiət qoruqları
- təbiət qoruqları
- Milli Parklar
- Yasaqlıq
- Dendroloji park


Sual: Milli parkların təbiəti mühafizə funksiyası üçün tələb olunur? (Çəki: 1)

- məişət xidməti sahələri
- yerin düzgün seçilməsi və mühəndis-bioloji vəzifələrin həlli
- ekspozisiya nümayiş sahələri və qurğuları
- texniki işlər
- doğru cavab yoxdur

Sual: Rekreasiya yükü müəyyənləşdirilir? (Çəki: 1)

- parka gələnlərin sayı ilə
- parka gələnlərin sıxlığı ilə
- xidmət sahələrinin miqdarı ilə
- yol-cığır şəbəkəsinin sıxlığı və ayrı-ayrı sahələrin qəbuletmə qabiliyyəti ilə
- parkda mühafizə olunan bitki və heyvan növlərinin sıxlığı ilə

BÖLMƏ: 06 01

Ad	06 01
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Hirkan milli Parkı yaradılmışdır? (Çəki: 1)

- 2001-ci ildə
- 2002-ci ildə
- 2003-cü ildə
- 2004-cü ildə
- 2005-ci ildə

Sual: Hirkan milli parkında qorunan ağac növlərindən biridir: (Çəki: 1)

- Şərq çınarı
 - daş palıd
 - fısdıq
 - dəmirağac
 - cökə
-

Sual: Ordubad milli parkı yaradılmışdır: (Çəki: 1)

- 1998-ci ildə
 - 2000-ci ildə
 - 2003-cü ildə
 - 2005-ci ildə
 - 2008-ci ildə
-

Sual: Ordubad milli parkında qorunan heyvan növlərindən deyil: (Çəki: 1)

- Qafqaz muflonu
 - vəhşi qoyun
 - bezuar keçisi
 - bəbir
 - Dağıstan turu
-

Sual: Hirkan Milli Park hansı inzibati rayon ərazisində yaradılmışdır? (Çəki: 1)

- Cəlilabad
 - Salyan
 - Ucar
 - Biləsuvar
 - Lənkəran
-

Sual: Zəngəzur Milli park hansı inzibati rayon ərazisində yaradılmışdır? (Çəki: 1)

- Culfa
 - Ordubad
 - Şərur
 - Şahbuz
 - Sədərək
-

BÖLMƏ: 06 02

Ad	06 02
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Hirkan milli parkı hansı təbii vilayətdə yaradılmışdır? (Çəki: 1)

- Kür-Araz
 - Lənkəran
 - Orta Araz
 - Kiçik Qafqaz
 - Böyük Qafqaz
-

Sual: Hirkan milli parkında qorunur: (Çəki: 1)

- relik və endemik meşələr
 - heyvanat aləmi
 - Xanbulançay su anbarı
 - subtropik bitkilər
 - doğru cavab yoxdur
-

Sual: Hirkan milli parkında qorunan, adı «Qırmızı kitab»a salınan ağac növlərindən deyil: (Çəki: 1)

- şabalıdyarpaq palıd
 - ipək akasiyası
 - Hirkan ənciri
 - Hirkan şümşədi
 - Lənkəran vələsi
-

Sual: Hirkan milli parkının ərazisində olan flora növlərinin miqdarı: (Çəki: 1)

- 1000 növdür
 - 1500 növdür
 - 2000 növdür
 - 2500 növdür
 - 3000 növdür
-

Sual: Ordubad milli parkı yaradılana qədər burada hansı yasaqlıq mövcud olmuşdur? (Çəki: 1)

- Şahbuz yasaqlığı
 - Culfa yasaqlığı
 - Zəngəzur yasaqlığı
 - Ordubad yasaqlığı
 - Cənubi Qafqaz yasaqlığı
-

Sual: Ordubad milli parkında qorunur: (Çəki: 1)

- nadir və nəslə kəsilməkdə olan fauna və flora növləri
 - dağ kserofit bitkiləri
 - dağ bozqır bitkiləri
 - yay otlaqları
 - doğru cavab yoxdur
-

Sual: Ordubad milli parkında qorunan heyvan növləridir: (Çəki: 1)

- porsuq, tülkü
 - vəhşi qoyun, bezuar keçisi
 - pələng, canavar
 - dəvə, vaşaq
 - ağ ayı, çaqqal
-

Sual: Hirkan Milli Parkıda qorunan və adı "Qırmızı kitab"a düşən ağac növləridir: (Çəki: 1)

- vələs, ağcaqayın
 - cökə, küknar
 - Hirkan şümşədi, ipək akasiyası
 - qovaq, daş palıd
 - doğru cavab yoxdur
-

BÖLMƏ: 06 03

Ad	06 03
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Hirkan milli parkı meşələrində rast gəlinən iynəyarpaqlı ağac: (Çəki: 1)

- Eldar şamı
 - qarmaqvəri şam
 - Ardic
 - iynəyarpaqlı qaraçöhrə
 - küknar
-

Sual: Hirkan Milli parkında qorunan qədim heyvan növlərindəndir: (Çəki: 1)

- qanadsız həşəşratlar və molyuskalar
 - dırnaqlı heyvanlar
 - sincab və qar bəbiri
 - ayı və vaşaq
 - doğru cavab yoxdur
-

Sual: Milli parkdan əvvəl mövcud olan Hirkan təbiət qoruğu nə vaxt yaradılmışdır? (Çəki: 1)

- 1930-cu ildə
- 1935-ci ildə
- 1936-cı ildə
- 1938-ci ildə
- 1940-cı ildə

Sual: Ordubad milli parkı hansı təbii-coğrafi vilayətdə yaradılmışdır? (Çəki: 1)

- Kiçik Qafqaz
 Orta Araz
 Zəngəzur
 Dərələyəz
 Şərur-Ordubad

BÖLMƏ: 07 01

Ad	07 01
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Göy-göl qoruğu yaradılmışdır: (Çəki: 1)

- 1920-ci ildə
 1923-cü ildə
 1925-ci ildə
 1928-ci ildə
 1930-cu ildə

Sual: Abgöl milli parkı yaradılmışdır: (Çəki: 1)

- 2000-ci ildə
 2003-cü ildə
 2005-ci ildə
 2007-ci ildə
 2010-cu ildə

Sual: Ornitoloji mərkəz hesab olunan milli park hansıdır? (Çəki: 1)

- Qaragöl
 Ağgöl
 Göygöl
 Sarısugölü
 Batabat gölü

BÖLMƏ: 07 02

Ad	07 02
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>

Sual: Azərbaycanın ilk qoruğu neçənci ildə yaradılmışdır və hansıdır? (Çəki: 1)

- 1929-cu ildə, Zaqatala
 - 1925-ci ildə, Göygöl
 - 1929-cu ildə Qızılağac
 - 1920-ci ildə Şirvan
 - doğru cavab yoxdur
-

Sual: Göy-göl milli parkı hansı təbii-coğrafi vilayətin ərazisində yerləşir? (Çəki: 1)

- Orta Araz
 - Kür-Araz
 - Böyük Qafqaz
 - Kiçik Qafqaz
 - Lənkəran
-

Sual: Göy-göl qoruğu neçənci ildən milli parka çevrilmişdir? (Çəki: 1)

- 1990-cı il
 - 1995-ci il
 - 2008-ci il
 - 2000-ci il
 - 2005-ci il
-

Sual: Göy-göl milli parkında qorunan iynəyarpaqlı ağac: (Çəki: 1)

- Eldar şamı
 - qarmaqvari şam
 - küknar
 - ardıc
 - sidr
-

Sual: Göy-göl milli parkında qorunan heyvan növlərindən deyil: (Çəki: 1)

- nəcib Qafqaz maralı
 - boz ayı
 - cüyür
 - şərq Qafqaz ceyranı
 - pələng
-

Sual: Göy-göl milli parkında qorunan heyvan növü hansıdır? (Çəki: 1)

- pələng və qonur ayı
 - çaqqal və yereşən
 - nəcib maral və cüyür
 - canavar və porsuq
 - doğru cavab yoxdur
-

Sual: Ağgöl milli parkında adları «Qırmızı kitaba» salınan quş növlərindən deyil:
(Çəki: 1)

- Qızıl qaz
- sultan toyuğu
- mərmər cürə
- turac
- qırqovul

Sual: Ağgöl milli parkında adları «Qırmızı kitaba» düşən quş növlərindəndir: (Çəki: 1)

- bəzgək və qırqovul
- kəklik və durna
- sultan toyuğu və dəniz qartal
- sığırçın və bildirçin
- doğru cavab yoxdur

Sual: Ağgöl Milli Parkında adları «Qırmızı kitab»a düşən növlərdəndir: 1) turac; 2) qarğa; 3) sultan toyuğu; 4) bildirçin (Çəki: 1)

- 2,4
- 1,3
- 4,5
- 2,5
- 1,5

Sual: Ağgöl Milli Parkında adları «Qırmızı kitab»a düşən növlərdən deyil: (Çəki: 1)

- sultan toyuğu
- qızıl qaz
- bildirçin
- turac
- vəhşi qaz

BÖLMƏ: 07 03

Ad	07 03
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Göy-göl milli parkında qorunan hansı quş növlərinin adları «Qırmızı kitab»a düşmüşdür? (Çəki: 1)

- Turac və qırqovul
- bəzgək və durna
- qutan və cüllüd

- dağ kəkliyi və Xəzər uları
 doğru cavab yoxdur
-

Sual: Göy-göldə qorunan endemik ağac növlərindən deyil: (Çəki: 1)

- ətirli qərənfil
 Gürcüstan palıdı
 Trautfeter vələsi
 qırmızı lələkli astraqali
 qaraçöhrə
-

Sual: Ağgöl milli parkının yaradılmasının başlıca məqsədi: (Çəki: 1)

- su quşlarının kütləvi yuvasalma və qışlama yerləri olan su-bataqlıq ekosisteminin mühafizəsi
 bataqlıq bitkilərinin artırılması və mühafizəsi
 endemik bitki və quş növlərinin mühafizəsi
 köçəri quşların yem təchizati
 doğru cavab yoxdur
-

Sual: Ağgöl Milli Parkında qorunan və adları "Qırmızı kitab"a salınan quş növləridir: 1) qızıl qaz; 2) qırqovul; 3) qarğa; 4) turac; 5) göyərçin (Çəki: 1)

- 1,4
 2,3
 3,4
 2,5
 3,5
-

BÖLMƏ: 08 01

Ad	08 01
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Şirvan milli park yaradılmışdır: (Çəki: 1)

- 2000-ci ildə
 2002-ci ildə
 2003-cü ildə
 2005-ci ildə
 2008-ci ildə
-

Sual: Şirvan milli parkı hansı təbii-coğrafi vilayətdə yerləşir? (Çəki: 1)

- Kür-Araz

- L nk ran
 - Kiik Qafqaz
 - Orta Araz
 - B y k Qafqaz
-

Sual: Abşeron milli parkı yaradılmışdır: (Çəki: 1)

- 2000-ci ild 
 - 2003-c  ild 
 - 2005-ci ild 
 - 2007-ci ild 
 - 2010-cu ild 
-

B LM : 08 02

Ad	08 02
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar t�qdim etmək	1 %

Sual: Şirvan milli parkında m hafiz  olunur: (Çəki: 1)

- qonur ayı
 - c y r
 - maral
 - ceyran
 - dağ keisi
-

Sual: Şirvan milli parkında qorunan n vl rd ndir: (Çəki: 1)

- k klik
 - qayalıq quşları
 - su-bataqlıq quşları
 -  l quşları
 - dođru cavab yoxdur
-

Sual: Abşeron milli parkında m hafiz  olunan n vl rd n deyil: (Çəki: 1)

- suiti
 - sayqak
 - su-bataqlıq
 - k klik
 - dođru cavab yoxdur
-

Sual: Abşeron milli parkında qorunan n vl rd ndir: (Çəki: 1)

- su –bataqlıq quşları

- kəklik
- qarğa
- qağayı
- qaranquş

BÖLMƏ: 08 03

Ad	08 03
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Şirvan milli parkının yaradılması məqsədlərindən biridir: (Çəki: 1)

- ekskursiyaların təşkili
- ekoloji tərbiyə və ekoturizmin inkişafı
- sürünənlərin qorunub artırılması
- quşların çoxaldılması
- maralların mühafizəsi

Sual: Abşeron milli parkında qorunan əsas növ: (Çəki: 1)

- balıqlardır
- qağayılardır
- suitilərdir
- dəniz tısbağalarıdır
- meduzalardır

Sual: Abşeron milli parkının yerləşdiyi təbii-coğrafi ərazi: (Çəki: 1)

- Abşeron yarımadası
- Bakı buxtası
- Xəzərin Abşeron arxipelaqı
- Kür dili
- Səngi-Muğan adası

Sual: Abşeron milli parkında mühafizə olunan növlərdən biridir: (Çəki: 1)

- dovşan
- balıqlar
- sayqak
- morj
- canavar

Sual: Azərbaycanda ceyranların ovlanmasını qadağan edən qərar nə vaxt qəbul edilmişdir? (Çəki: 1)

- 1950-ci ildə
 1955-ci ildə
 1959-cu ildə
 1965-ci ildə
 1970-ci ildə

BÖLMƏ: 11 01

Ad	11 01
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	<input type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Zaqatala Dövlət Təbiət qoruğu yaradılmışdır: (Çəki: 1)

- 1925—ci ildə
 1929-cu ildə
 1930-cu ildə
 1955-ci ildə
 1958-ci ildə

Sual: Zaqatala təbiət qoruğu hansı inzibati rayonların ərazisindədir? (Çəki: 1)

- Qax və Şəki
 Şəki və Balakən
 Zaqatala və Balakən
 Qax və Oğuz
 Şəki və Oğuz

Sual: Zaqatala təbiət qoruğu hansı təbii-coğrafi vilayətdə yerləşir? (Çəki: 1)

- Böyük Qafqaz
 Kiçik Qafqaz
 Lənkəran
 Orta Araz
 Kür-Araz

Sual: Zaqatala təbiət qoruğunda rast gəlinməyən ağac növü hansıdır? (Çəki: 1)

- vələs
 Gürcüstan palıdı
 ağcaqayın
 ayı fısdığı
 söyüd

Sual: İlisu Dövlət Təbiət Qoruğu yaradılmışdır: (Çəki: 1)

- 1975-ci ildə
- 1980-ci ildə
- 1981-ci ildə
- 1985-ci ildə
- 1990-cı ildə

Sual: İlisu təbiət qoruğu əsasən hansı inzibati rayonun ərazisində yerləşir? (Çəki: 1)

- Balakən
- Zaqatala
- Qax
- Şəki
- Oğuz

BÖLMƏ: 11 02

Ad	11 02
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	<input type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Zaqatala Təbiət Qoruğunda mühafizə olunur: (Çəki: 1)

- Dağ-çöl və yarımsəhralar
- quru-çöl və alp çəmənliyi
- dağ-meşə və dağ-çəmənləri
- arid meşə və bozqırlar
- doğru cavab yoxdur

Sual: Zaqatala qoruğunun yaradılma məqsədi nədir? (Çəki: 1)

- dağ yamaclarını mühafizə etmək
- eroziyanın qarşısını almaq
- bitki və heyvanat aləminin mühafizəsi və artırılması
- dağ çöllərinin mühafizəsi
- doğru cavab yoxdur

Sual: Zaqatala qoruğunda yaşayan və adı "Qırmızı kitab"a düşən quş növlərindəndir: (Çəki: 1)

- flaminqo
 - qulaqlı bayquş
 - berqut, Qafqaz şahini
 - muymul quş
 - qarğa, göyərçin
-

Sual: İlisu təbiət qoruğu hansı təbii-coğrafi vilayətdə yerləşir? (Çəki: 1)

- İnkərən
- Orta Araz
- Kür-Araz
- Kiçik Qafqaz
- Böyük Qafqaz

Sual: Zaqatala təbiət qoruğunda adı "Qırmızı kitab"a düşən növlərdən deyil: (Çəki: 1)

- Berqut
- Qafqaz şahini
- Qafqaz tetrası
- bildirçin
- ular

Sual: Zaqatala qoruğunda "Qırmızı kitab"a düşən sürünən növləridir: 1) gürzə; 2) başa ilan; 3) kor ilan; 4) Qafqaz xaçlıxası; 5) koramal (Çəki: 1)

- 1,3
- 2,5
- 2,4
- 4,5
- 1,5

Sual: İlisu təbiət qoruğunda mühafizə olunan komplekslərdən deyil: 1) dağ-meşə kompleksi; 2) dağ-çöl kompleksi; 3) flora növlərinin mühafizə və bərpası; 4) fauna növlərinin mühafizə və bərpası; 5) kserofit bitkilərin mühafizəsi. (Çəki: 1)

- 1,3
- 2,5
- 3,5
- 1,5
- 4,5

BÖLMƏ: 11 03

Ad	11 03
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Zaqatala qoruğunda mühafizə olunan və adları "Qırmızı kitab"a düşən heyvan növləridir: (Çəki: 1)

- koramal
- kor ilan
- eskulap ilan

- Qafqaz xaçlıxası və bağa ilanı
 dağ keçisi və boz ayı
-

Sual: İlisu təbiət qoruğunun yaradılmasında əsas məqsəd: (Çəki: 1)

- təbii dağ-meşə kompleksinin, flora və fauna növlərinin mühafizə və bərpası
 dağ-çöl kompleksinin mühafizəsi və bərpası
 dağ-çəmən landşaftının mühafizəsi və bərpası
 dağ-kserofit bitkilərinin mühafizəsi və bərpası
 doğru cavab yoxdur
-

Sual: İlisu qoruğunda mühafizə edilən hansı ağac növləri "Qırmızı kitab"a salınmışdır? (Çəki: 1)

- qoz və şabalıd
 fisdıq və raddə tozağacı
 cökə və göyrüş
 vələs və qovaq
 söyüd və qırmızı palıd
-

Sual: İlisu qoruğunda yaşayan hansı heyvan növlərinin adları "Qırmızı kitab"a salınmışdır? (Çəki: 1)

- toğlu götürən, berqut, şahin
 qaranquş, vağ, cüllüt
 qarğa, bayquş
 qartal, dürna, göyərçin
 doğru cavab yoxdur
-

Sual: Zaqatala qoruğunda adı "Qırmızı kitab"a düşən quş növlərindəndir: 1) qartal; 2) toğlu götürən; 3) leylək; 4) berqut; 5) Avropa tuviyi; 6) qağayı (Çəki: 1)

- 1,2,3
 2,3,4
 3,4,6
 2,4,5
 3,5,6
-

Sual: İlisu qoruğunda mühafizə edilən aşağıdakı bitkilərin adları "Qırmızı kitab"a düşməmişdir: 1) vələs; 2) fisdıq; 3) Raddə tozağacı; 4) ağcaqayın (Çəki: 1)

- 1,2
 2,4
 3,4
 1,4
 doğru cavab yoxdur
-


BÖLMƏ: 09 01

Ad

09 01

Suallardan

4

Maksimal faiz	4
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Altıağac milli parkı yaradılmışdır: (Çəki: 1)

- 2004-cü ildə
 - 2005-ci ildə
 - 2007-ci ildə
 - 2008-ci ildə
 - 2010-cu ildə
-

Sual: Altıağac milli parkında qorunan ağac növlərindən deyil: (Çəki: 1)

- itiyarpaq palıd
 - çinar
 - vələs
 - qovaq
 - doğru cavab yoxdur
-


Sual: Şahdağ milli parkı yaradılmışdır: (Çəki: 1)

- 2003-cü ildə
 - 2005-ci ildə
 - 2006-cı ildə
 - 2008-ci ildə
 - 2009-cu ildə
-

Sual: Şahdağ milli parkı hansı təbii-coğrafi vilayətdə yerləşir? (Çəki: 1)

- Kiçik Qafqaz
 - Böyük Qafqaz
 - Kür-Araz
 - Lənkəran
 - Orta Araz
-

BÖLMƏ: 09 02

Ad	09 02
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Altıağac milli parkı hansı təbii-coğrafi vilayətdə yerləşir? (Çəki: 1)

- Böyük Qafqaz
 - Kiçik Qafqaz
 - Lənkəran
 - Orta Araz
 - Kür-Araz
-

Sual: Altıağac milli parkı ərazisi meşələrində üstünlük təşkil edən ağac növləri aşağıdakılardır (Çəki: 1)

- söyüd, cökə, fısdıq
 - vələs, qarağac, söyüd
 - dəmirağacı, küknar, daş palıd
 - itiyarpaq palıd, çinar, vələs
 - qovaq, yalanqoz, fısdıq
-

Sual: Şahdağ milli parkında üstünlük təşkil edən ağac növüdür: (Çəki: 1)

- söyüd
 - cökə
 - palıd
 - qovaq
 - qızılağac
-

BÖLMƏ: 09 03

Ad	09 03
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Altıağac milli parkında mühafizə olunur: (Çəki: 1)

- Landşaftların təbii kompleksləri və təbiət abidələri
 - dağ-bozqır landşaftları
 - dağ-kserofit formasiyalar və tarixi abidələr
 - yarımşəhra və quru göl landşaftı
 - doğru cavab yoxdur
-

Sual: Şahdağ milli parkının yaradılmasında məqsəd: (Çəki: 1)

- təbii dağ ekosisteminin qorunması, bərpası, elmi-tədqiqat, monitoring və ekosistemin inkişafıdır
- yalnız dağ-çəmən landşaftını qorumaqdır
- təbii su mənbələrini mühafizə etməkdir
- torpaq eroziyasının qarşısını almaqdır
- doğru cavab yoxdur

Sual: Hansı təbiət qoruqları Şahdağ milli parkının ərazisinə birləşdirilmişdir? (Çəki: 1)

- İlisu və Oğuz
- Pirqulu və İsmayılı
- Zaqatala və Şəki
- Qəbələ və İlisu
- doğru cavab yoxdur

BÖLMƏ: 10 01

Ad	10 01
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Türyançay Dövlət təbiət qoruğu yaradılmışdır: (Çəki: 1)

- 1930-cu ildə
- 1930-cu ildə
- 1952-ci ildə
- 1956-cı ildə
- 1958-ci ildə

Sual: Türyançay təbiət qoruğunun yerləşdiyi təbii-coğrafi vilayət: (Çəki: 1)

- Kiçik Qafqaz
- Böyük Qafqaz
- Kür-Araz
- Orta Araz
- Lənkəran

Sual: Qarayazı Dövlət Təbiət Qoruğu yaradılmışdır: (Çəki: 1)

- 1958-ci ildə
- 1960-cı ildə
- 1970-ci ildə
- 1975-ci ildə
- 1978-ci ildə

Sual: Qarayazı təbiət qoruğu hansı təbii-coğrafi vilayətdə yerləşir? (Çəki: 1)

- Böyük-Qafqaz
 - Lənkəran
 - Orta Araz
 - Kiçik Qafqaz
 - Kür dağarası çökəkliyi
-

BÖLMƏ: 10 02

Ad	10 02
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Türyançay təbiət qoruğunda mühafizə olunur: (Çəki: 1)

- palıd və qovaq
- qaraçöhrə və vələs
- ardıc və saqqız ağacı
- söyüd və bigəvər
- fısdıq və qızılağac

Sual: Türyançay təbiət qoruğunda mühafizə olunan və adı "Qırmızı kitab"a düşən heyvan növüdür: (Çəki: 1)

- vaşaq
- aralıq dənizi tısbağası
- porsuq
- daşlıq dələsi
- qumru

Sual: Qarayazı təbiət qoruğunun yaradılmasında əsas məqsəd: (Çəki: 1)

- yarımşəhra bitkilərini mühafizədir
- tuqay meşələri mühafizə və bərpadır
- köçəri quşların mühafizəsi və artırılmasıdır
- qış otlaqlarının mühafizəsidir
- doğru cavab yoxdur

Sual: Qarayazı qoruğunda adı "Qırmızı kitab"a düşən heyvan növlərindən deyil: (Çəki: 1)

- Qafqaz bağa ilanı
- dovdaq
- Qafqaz su samuru
- hacıləylək
- doğru cavab yoxdur

Sual: Türyançay qoruğunda mühafizə edilən hansı bitki növlərinin adı "Qırmızı kitab" salınmışdır? 1) çay tikanı; 2) adi nar; 3) Qafqaz dağdağanı; 4) qovaq; 5) qoxulu ardıc (Çəki: 1)

- 1,3
- 2,4

- 3,5
 2,5
 1,4
-

Sual: Türyançay qoruğunda mühafizə edilən hansı növlərin adları "Qırmızı kitab"a düşməmişdir? 1) cənub söyüdü; 2) adi nar; 3) adi göyrüş; 4) qoxulu ardıc; 5) Aralıq dənizi tısbağası (Çəki: 1)

- 2,5
 1,3
 4,5
 2,4
 1,4
-

BÖLMƏ: 10 03

Ad	10 03
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Türyançay qoruğunda mühafizə olunan və adları "Qırmızı kitab"a düşən dərman bitkiləri hansılardır? (Çəki: 1)

- itburnu və murdarça
 iydə və çay tikanı
 muşmula və cır armud
 qoxulu ardıc və adi nar
 doğru cavab yoxdur
-

Sual: Türyançay təbiət qoruğunun əsas etalon təbiət kompleksinə aiddir: (Çəki: 1)

- yarımşəhra
 tuqay meşələri
 arça –püstə seyrək meşəliyi
 dağ-meşə kompleksi
 çoxillik bitkilər
-

Sual: Qarayazı qoruğunda qorunan başlıca ağac növləridir: (Çəki: 1)

- palıd, ağyarpaq qovaq, qızılağac və ağ akasiya
 çinar, cökə və qırmızı palıd
 vələs, fısdıq və adi qovaq
 iydə, qarağac, şümşad
 qaraçöhrə, ardıc, Eldar şamı
-

Sual: Qarayazı təbiət qoruğunda adları "Qırmızı kitab"a düşən heyvan növləri hansılardır? (Çəki: 1)

- gürzə və porsuq
 - Qafqaz bağa ilan, dovdaq və Qafqaz su samuru
 - gözlüklü ilan, turac və dələ
 - porsuq və dəniz qartal
 - çapaq balığı
-

Sual: Qarayazı qoruğunda adları "Qırmızı kitab" a düşən heyvan növlərindən deyil: 1). bağa ilan; 2) qunduz; 3) qırqovul; 4) doymaq; 5) su samuru (Çəki: 1)

- 2,3
 - 1,4
 - 1,5
 - 3,4
 - 4,5
-

BÖLMƏ: 12 01

Ad	12 01
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	<input type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Qızılağac Dövlət Təbiət Qoruğu yaradılmışdır: (Çəki: 1)

- 1925-ci ildə
 - 1928-ci ildə
 - 1929-cu ildə
 - 1930-cu ildə
 - 1940-cı ildə
-

Sual: Qızılağac təbiət qoruğunda qorunan növlərdən deyil: (Çəki: 1)

- Flaminqo
 - qu quşları
 - dovdaq
 - qaşqaldaq
 - qarğa
-

Sual: Şahbuz təbiət qoruğu hansı təbii-coğrafi vilayətdə yaradılmışdır (Çəki: 1)

- Lənkəran
- Orta Araz
- Kiçik Qafqaz
- Arazboyu
- Kür-Araz

Sual: Korçay təbiət qoruğu yaradılmışdır: (Çəki: 1)

- 2003-cü ildə
 2005-ci ildə
 2008-ci ildə
 2010-cu ildə
 2011-ci ildə
-

Sual: Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu yaradılmışdır: (Çəki: 1)

- 2005-ci ildə
 2007-ci ildə
 2009-cu ildə
 2010-cu ildə
 2011-ci ildə
-

Sual: Azərbaycanda neçə palçıq vulkanı təbiət abidəsi statusu almışdır? (Çəki: 1)

- 20
 21
 22
 23
 25
-

Sual: Eldar şamı Dövlət Təbiət qoruğu yaradılmışdır: (Çəki: 1)

- 1998-ci ildə
 2000-ci ildə
 2002-ci ildə
 2004-cü ildə
 2006-cı ildə
-

Sual: Eldar şamı təbiət qoruğunda mühafizə olunan əsas ağac növüdür: (Çəki: 1)

- qarmaqvari şam
 Eldar şamı
 ardıc
 qaraçöhrə
 küknar
-

BÖLMƏ: 12 02

Ad	12 02
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Qızılağac təbiət qoruğunda mühafizə edilir: (Çəki: 1)

- çöl heyvanları
 - köçəri quşlar
 - balıqlar
 - suda-quruda yaşayanlar
 - doğru cavab yoxdur
-

Sual: Şahbuz dövlət təbiət qoruğu yaradılmışdır: (Çəki: 1)

- 1998-ci ildə
 - 2000-ci ildə
 - 2003-cü ildə
 - 2005-ci ildə
 - 2008-ci ildə
-

Sual: Şahbuz təbiət qoruğu ərazisində yerləşən göllər: (Çəki: 1)

- Qaragöl, Zalxagöl
 - Ördəkgöl, Ağgöl
 - Batabat, Qanlı göl
 - Alagöl, Candargöl
 - Nehrəm gölü
-

Sual: Azərbaycanın "Qırmızı kitab"a düşmüş hansı heyvan növləri Korçay qoruğunda mühafizə olunur? (Çəki: 1)

- ceyran və turac
 - dovşan və kəklik
 - canavar və qutan
 - çaqqal və tülkü
 - tülkü və dovşan
-

Sual: Neçə palçıq vulkanına dövlət təbiət qoruğu statusu verilmişdir? (Çəki: 1)

- 40
 - 48
 - 50
 - 52
 - 58
-

Sual: Azərbaycanı hansı gölləri Şahbuz təbiət qoruğunun ərazisində yerləşir? (Çəki: 1)

- Zalxa və Qara göllər
- Batabat və Qanlı göllər
- Böyük və Kiçik Alagöllər
- Şamlı və Ördək göllər

doğru cavab yoxdur

Sual: Palçıq vulkanları qrupunun yerləşdiyi təbii ərazilər aşağıdakılardır: (Çəki: 1)

- Ceyrançöl-Acınohur
 - Qanıx-Əyriçay
 - Abşeron-Qobustan
 - Samur-Dəvəçi
 - doğru cavab yoxdur
-

Sual: Azərbaycanın sahəcə ən böyük təbiət qoruğudur: (Çəki: 1)

- Eldar şamı
 - Qızılağac
 - Qarayazı
 - Tüyançay
 - İlisu
-

BÖLMƏ: 12 03

Ad	12 03
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Şahbuz təbiət qoruğunun yaradılmasında əsas məqsəd: (Çəki: 1)

- arid təbii kompleksləri və oranın fauna və flora növlərini mühafizə etmək:
 - dağ meşə landşaftlarını mühafizə etmək
 - Nival və subnival landşaftları mühafizə etmək
 - yarımsəhra bitkilərini mühafizə etmək
 - doğru cavab yoxdur
-

Sual: Korçay təbiət qoruğunun yaradılmasında əsas məqsəd: (Çəki: 1)

- Bozdağın təbii landşaftını, heyvan növlərini qorumaqdır:
 - dağ landşaftını mühafizə etməkdir
 - bitki və heyvanat aləmini artırmaqdır
 - su mənbələrini mühafizə etməkdir
 - doğru cavab yoxdur
-

Sual: 1910-cu ildə Qafqazda ilk qorunan ərazi olan Botanika yasaqlığı harada yaradılıb? (Çəki: 1)

- Eldar şamı meşəliyində
- Qarayazı meşəliyində
- Göy-göldə

- Hirkan meşəliyində
 Şirvan düzündə

BÖLMƏ: 13 01

Ad	13 01
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	<input type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Qaragöl Dövlət Təbiət Qoruğu yaradılmışdır: (Çəki: 1)

- 1980-ci ildə
 1985-ci ildə
 1987-ci ildə
 1990-cı ildə
 1995-ci ildə

Sual: Qaragöl qoruğu hansı inzibati rayonun ərazisində yerləşir? (Çəki: 1)

- kəlbəcər
 Qubadlı
 Zəngilan
 Şuşa
 Laçın

Sual: Bəsitçay Dövlət Təbiət Qoruğu yaradılmışdır: (Çəki: 1)

- 1970-ci ildə
 1971-ci ildə
 1973-cü ildə
 1974-cü ildə
 1975-ci ildə

Sual: Bəsitçay təbiət qoruğunda mühafizə olunur: (Çəki: 1)

- Qarmaqvəri şam
 Eldar şamı
 Dəmirağacı
 ipək akasiyası
 şər q çınarı

Sual: Bəsitçay qoruğu neçənci ildən işğal altındadır? (Çəki: 1)

- 1990
 1991
 1992

- 1993
 1994
-

Sual: Qaragöl qoruğu neçənci ildən işğal altındadır? (Çəki: 1)

- 1990
 1991
 1992
 1993
 1995
-

Sual: Bəsitçay qoruğu hansı inzibati rayonun ərazisində yaradılmışdır? (Çəki: 1)

- Füzuli
 Zərdab
 Zəngilan
 Laçın
 Kəlbəcər
-

BÖLMƏ: 13 02

Ad	13 02
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İşğal altında olan ərazilərdə qalan təbiət qoruqları: (Çəki: 1)

- Gön-göl və Türyançaydır
 Qaragöl və Bəsitçaydır
 Şahbuz və Qarayazıdır
 Qarayazı və Oğgöldür
 doğru cavab yoxdur
-

Sual: Adı "Qırmızı kitab"a düşən hansı növ Qara göl şəraitinə uyğunlaşdırılmışdır: (Çəki: 1)

- nərə balığı
 Göyçə fareli
 Xəşəm
 uzunburun balığı
 ziyad
-

Sual: Qaragöl Təbiət qoruğunun yaradılmasında məqsəd: (Çəki: 1)

- Təbii dağ-meşə kompleksini mühayizə etmək
 Quru-çöl landşaftlarını qorumaq

- relikտ və nadir Qara gölün və təbii kompleksinin mühafizəsi təmin etmək
 dağ-çəmən və çöl təbii kompleksini qorumaq
 doğru cavab yoxdur
-

Sual: Qarabağ vulkanik yaylasında yerləşən təbiət qoruğu: (Çəki: 1)

- Göygöldür
 Qaragöldür
 Bəsitçaydır
 Qalaaltıdır
 Korçaydır
-

Sual: Bəsitçay təbiət qoruğu hansı inzibati rayonu ərazisində yaradılmışdır? (Çəki: 1)

- Qubadlı
 Cəbrayıl
 Füzuli
 Zəngilan
 Laçın
-

Sual: Azərbaycanın ən kiçik dövlət təbiət qoruğu: (Çəki: 1)

- Göygöldür
 Qaragöldür
 Abgöldür
 Qarayazıdır
 Bəsitçaydır
-

BÖLMƏ: 14 01

Ad	14 01
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Şəki yasaqlığı yaradılmışdır: (Çəki: 1)

- 1960-cı ildə
 1962-ci ildə
 1964-cü ildə
 1967-ci ildə
 1970-ci ildə
-

Sual: İsmayilli təbiət yasaqlığı yaradılmışdır: (Çəki: 1)

- 1960-cı ilə
 1965-ci ildə

- 1969-cu ildə
 - 1972-ci ildə
 - 1977-ci ildə
-

Sual: Korçay və Bəndoğan yasaqlıqları yaradılmışdır: (Çəki: 1)

- 1960-cı ildə
 - 1961-ci ildə
 - 1965-ci ildə
 - 1971-ci ildə
 - 1975-ci ildə
-

Sual: Qəbələ və Arazboyu yasaqlıqları yaradılmışdır: (Çəki: 1)

- 1980-ci ildə
 - 1985-ci ildə
 - 1990-ci ildə
 - 1993-cü ildə
 - 1995-ci ildə
-

Sual: Arazboyu və Hirkan yasaqlıqları yaradılmışdır: (Çəki: 1)

- 2000-ci ildə
 - 2001-ci ildə
 - 2003-cü ildə
 - 2004-cü ildə
 - 2005-ci ildə
-

Sual: Arpaçay və Rvazud yasaqlıqları yaradılmışdır: (Çəki: 1)

- 200-cü ildə
 - 2005-ci ildə
 - 2009-cu ildə
 - 2010-cu ildə
 - 2011-ci ildə
-

Sual: Qarayazı-Ağstafa yasaqlığı hansı inzibati rayon ərazisində salınmışdır? (Çəki: 1)

- Tovuz
 - Ağstafa
 - Şəmkir
 - Qazax
 - Samux
-

Sual: Şəki təbiət yasaqlığı hansı inzibati rayon ərazisində yaradılmışdır? (Çəki: 1)

- Qax rayonu
- Balakən rayonu
- Şəki rayonu

- Oğuz rayonu
 - Zaqatala rayonu
-

Sual: İsmayilli təbiət yasaqlığı hansı inzibati rayonların ərazisində yaradılmışdır? (Çəki: 1)

- İsmayilli və Qobustan
 - İsmayilli və Oğuz
 - İsmayilli və Qəbələ
 - İsmayilli və Ağdaş
 - İsmayilli və Şəki
-

Sual: Qubadlı təbiət yasaqlığı inzibati rayonları ərazisində yaradılmışdır? (Çəki: 1)

- Qubadlı və Füzuli
 - Qubadlı və Şuşa
 - Qubadlı və Laçın
 - Qubadlı və Kəlbəcər
 - doğru cavab yoxdur
-

Sual: Zuvand təbiət yasaqlığı hansı inzibati rayonların ərazisində yaradılmışdır? (Çəki: 1)

- Lənkəran və Masallı
 - Astara və Cəlilabad
 - Salyan və Neftçala
 - Lerik və Yardımlı
 - Biləsuvar və İmişli
-

Sual: Bərdə təbiət yasaqlığı hansı inzibati rayonların ərazisində yaradılmışdır? (Çəki: 1)

- Bərdə və Ağdam
 - Bərdə və Şəmkir
 - Bərdə və Ağsu
 - Bərdə və Beyləqan
 - doğru cavab yoxdur
-

Sual: Korçay təbiət yasaqlığı hansı inzibati rayonların ərazisində yaradılmışdır? (Çəki: 1)

- Samux və Göygöl
 - Yevlax və Goranboy
 - Bərdə və Tərtər
 - Göygöl və Goranboy
 - doğru cavab yoxdur
-

Sual: Gil adası yasaqlığı hansı inzibati rayon ərazisindədir? (Çəki: 1)

- Abşeron rayonu

- Qaradağ rayonu
 - Xızı rayonu
 - Qobustan rayonu
 - Salyan rayonu
-

Sual: Kiçik Qızılağac yasaqlığının yerləşdiyi inzibati rayon: (Çəki: 1)

- Salyan
 - Biləsuvar
 - Lənkəran
 - Masallı
 - Lerik
-

Sual: Daşaltı təbiət yasaqlığı hansı inzibati rayon ərazisində yaradılmışdır? (Çəki: 1)

- Şuşa
 - Xocalı
 - Laçın
 - Kəlbəcər
 - Xocavənd
-

Sual: Hirkan təbiət yasaqlığı hansı inzibati rayonların ərazisində yaradılmışdır? (Çəki: 1)

- Lerik və Yardımlı
 - Lənkəran və Astara
 - Masallı və Cəlilabad
 - Salyan və Neftçala
 - İmişli və Biləsuvar
-

Sual: Zaqatala təbiət yasaqlığının yerləşdiyi inzibati rayonlar: (Çəki: 1)

- Şəki və Qax
 - Zaqatala və Oğuz
 - Zaqatala və Balakən
 - Oğuz və Şəki
 - doğru cavab yoxdur
-

Sual: Arpaçay təbiət yasaqlığı hansı inzibati rayon ərazisində yaradılmışdır? (Çəki: 1)

- Kəngərli
 - Sədərək
 - Şərur
 - Ordubad
 - Culfa
-

Sual: Rvarud təbiət yasaqlığının yerləşdiyi inzibati rayondur: (Çəki: 1)

- Yardımlı
- Lerik

- Astara
 L nk ran
 Masallı

B LM : 14 02

Ad	14 02
Suallardan	27
Maksimal faiz	27
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar t�qdim etmək	1 %

Sual: T bi t kompleksl rinin v  komponentl rinin qorunması, b rpası, ekoloji tarazlığın saxlanması   n x susi  h miyy t daşıyan  razil r adlanır? (  ki: 1)

- milli park
 zoopark
 dendroloji park
 yasaqlıq
 n bat t bağı

Sual: Qarayazı-Ağstafa D vl t T bi t yasaqlığı yaradılmışdır: (  ki: 1)

- 1960-cı ild 
 1961-ci ild 
 1964-c  ild 
 1965-ci ild 
 1970-ci ild 

Sual: Laçın d vl t t bi t yasaqlığı yaradılmışdır: (  ki: 1)

- 1955-ci ild 
 1961-ci ild 
 1965-ci ild 
 1968-ci ild 
 1975-ci ild 

Sual: Qusar t bi t yasaqlığı yaradılmışdır: (  ki: 1)

- 1955-ci ild 
 1964-c  ild 
 1965-ci ild 
 1968-ci ild 
 1970-ci ild 

Sual: Qızılca t bi t yasaqlığı yaradılmışdır: (  ki: 1)

- 1975-ci ild 

- 1980-ci ildə
 - 1984-cü ildə
 - 1988-ci ildə
 - 1991-ci ildə
-

Sual: Kiçik Qızılağac yasaqlığı nə vaxt və hansı məqsədə yaradılmışdır? (Çəki: 1)

- 1975-ci ildə, canavarları qorumaq
 - 1978-ci ildə, su, bataqlıq köçəri quşları qorumaq
 - 1980-ci ildə, suitiləri qorumaq
 - 1982-ci ildə, adadovşanını qorumaq
 - doğru cavab yoxdur
-

Sual: Daşaltı yasaqlığı nə vaxt və harada yaradılmışdır? (Çəki: 1)

- 1959-cu ildə, Laçında
 - 1965-ci ildə, Abdərədə
 - 1981-ci ildə, şuşada
 - 1990-cı ildə, Füzulidə
 - 1985-ci ildə, Ağdamda
-

Sual: Qarayazı-Ağstafa yasaqlığının yaradılmasında məqsəd: (Çəki: 1)

- Heyvanları qorumaq
 - ot bitkilərini qorumaq
 - torpaq örtüyünü qorumaq
 - təbii tuqay landşaftını qorumaq
 - doğru cavab yoxdur
-

Sual: Qarayazı-Ağstafa yasaqlığında qorunan məməli heyvanlardan biridir: (Çəki: 1)

- hop-hop
 - ördək
 - çöl donuzu
 - dələ
 - qara toyuq
-

Sual: Qarayazı-Ağstafa yasaqlığındakı tuqay meşələrində üstünlük təşkil edən ağac növüdür: (Çəki: 1)

- küknar
 - palıd
 - Eldar şamı
 - ardıc
 - Qaraçöhrə
-

Sual: Şəki yasaqlığında qorunan əsas quş növləridir: (Çəki: 1)

- qırqovul və turac
- siğırçın və qarğa

- göyərçin və qızılqaz
 - sərçə və bildirçin
 - doğru cavab yoxdur
-

Sual: Şəki təbiət yasaqlığında qorunan məməli heyvan növləri: (Çəki: 1)

- dələ və tülkü
 - çaqqal və kəklik
 - qonurayı və çöl donuzu
 - dovşan və tülkü
 - doğru cavab yoxdur
-

Sual: Laçın təbiət yasaqlığının yaradılmasında məqsəd: (Çəki: 1)

- ot bikiələrini qorumaq
 - məməli heyvan və quşları qorumaq
 - torpaq örtüyünü qorumaq
 - su ehtiyatlarını qorumaq
 - doğru cavab yoxdur
-

Sual: Laçın təbiət yasaqlığında qorunan əsas quş növləri: (Çəki: 1)

- sərçə və göyərçin
 - qarğa və quzğun
 - şanapipik və sərçə
 - turac və kəklik
 - doğru cavab yoxdur
-

Sual: İsmayılı təbiət yasaqlığının yaradılmasında məqsəd: (Çəki: 1)

- həşərat növlərini qorumaq
 - heyvanları qorumaq və artırmaq
 - torpaqları qorumaq
 - təbii su ehtiyatlarını qorumaq
 - doğru cavab yoxdur
-

Sual: Qusar təbiət yasaqlığının yaradılmasında məqsəd: (Çəki: 1)

- ov əhəmiyyətli məməli heyvan və quşları qorumaq
 - dağ çəmənələrini qorumaq
 - meşələri və bozqırları qorumaq
 - torpaq örtüyünü qorumaq
 - doğru cavab yoxdur
-

Sual: Qızılca təbiət yasaqlığı hansı inzibati rayon ərazisində yaradılmışdır? (Çəki: 1)

- Gədəbəy
- Tovuz
- Samux
- Tərtər

Füzuli

Sual: Qubadlı təbiət yasaqlığının yaradılmasında məqsəd: (Çəki: 1)

- cüyür, çöl donuzu və qırqovulu qorumaq
 - maral və canavarları qorumaq
 - canavar, dələ və sığırçınları qorumaq
 - çöl pişiyi, sərçə və flaminqoları qorumaq
 - doğru cavab yoxdur
-

Sual: Şəmkir təbiət yasaqlığının yaradılmasında məqsəd: (Çəki: 1)

- bitki örtüyünü qorumaq
 - dağ meşələrini qorumaq
 - çöl donuzu, kəklik, turac, qırqovul və ördəkləri qorumaq
 - həşəratları və sürünənləri qorumaq
 - doğru cavab yoxdur
-

Sual: Bərdə təbiət yasaqlığının yaradılmasında məqsəd: (Çəki: 1)

- Kürətrafi tuqay meşələrini və faunasını qorumaq
 - yarımsəhra landşaftını qorumaq
 - təbiət və tarixi abidələri qorumaq
 - torpaq örtüyü və efermerləri qorumaq
 - doğru cavab yoxdur
-

Sual: Bəndovan təbiət yasaqlığı hansı inzibati rayonların ərazisində yaradılmışdır?
(Çəki: 1)

- Neftçala və Salyan
 - Neftçala və Cəlilabad
 - Salyan və Qaradağ
 - Masallı və Biləsuvar
 - doğru cavab yoxdur
-

Sual: Gil adası yasaqlığının yaradılmasında məqsəd: (Çəki: 1)

- kəkliyi qorumaq
 - qırqoulu qorumaq
 - gümüşü qağayıları qorumaq
 - bildirçin qorumaq
 - doğru cavab yoxdur
-

Sual: Qəbələ yasaqlığının yaradılmasında əsas məqsəd: (Çəki: 1)

- heyvanat aləmini qorumaq
 - Böyük Qafqazın cənub yamaclarının landşaftlarını qorumaq
 - dağ-meşə torpaqlarını qorumaq
 - dağ-çəmən landşaftını qorumaq
 - doğru cavab yoxdur
-

Sual: Arazboyu təbiət yasaqlığının yaradılmasında məqsəd: (Çəki: 1)

- tuqay meşələrinin qorunması və bərpası
 - yarımşəhra landşaftını qorumaq
 - çəmən-bataqlıq landşaftını qorumaq
 - köçəri quşları qorumaq
 - doğru cavab yoxdur
-

Sual: Qax təbiət yasaqlığının yaradılmasında məqsəd: (Çəki: 1)

- nəslə kəsilməkdə olan fauna növlərini qorumaq
 - dağ çəmənələrini qorumaq
 - torpaq örutüyünü qorumaq
 - təbii su mənbələrini qorumaq
 - doğru cavab yoxdur
-

Sual: Ordubad yasaqlığının yaradılmasında məqsəd: (Çəki: 1)

- kserofit formasiyaları qorumaq
 - tarixi abidələri qorumaq
 - nadir və qiymətli heyvan növlərini qorumaq
 - yarımşəhra bitkilərini qorumaq
 - doğru cavab yoxdur
-

Sual: Hirkan yasaqlığı hansı məqsədlə yaradılmışdır? (Çəki: 1)

- meşələrin, ekosistemin bütövlüyünün və bioloji müxtəlifliyin qorunması
 - dağ-çöl ekosistemlərinin mühafizəsi
 - regionun xarakterik rütübətli subtropiklərinin qorunması
 - torpaq resurslarının mühafizəsi
 - doğru cavab yoxdur
-

BÖLMƏ: 14 03

Ad	14 03
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Azərbaycanda ilk yasaqlıq yaradılmışdır: (Çəki: 1)

- 1955-ci ildə
 - 1958-ci ildə
 - 1960-cı ildə
 - 1961-ci ildə
 - 1965-ci ildə
-

Sual: Qubadlı və Zuvand təbiət yasaqlıqları yaradılmışdır: (Çəki: 1)

- 1960-cı ildə
 - 1965-ci ildə
 - 1969-cu ildə
 - 1970-ci ildə
 - 1975-ci ildə
-

Sual: Şəmkir yasaqlığı nə vaxt və hansı məqsədlə yaradılmışdır? (Çəki: 1)

- 1964-cü ildə, quşları və məməli heyvanları qorumaq
 - 1965-ci ildə, köçəri quşları qorumaq
 - 1968-ci, ceyranları qorumaq
 - 1970-ci ildə, maralları qorumaq
 - 1980-ci ildə yarımşəhraları qorumaq
-

Sual: Bərdə yasaqlığı neçənci ildə və hansı məqsədlə yaradılmışdır? (Çəki: 1)

- 1965-ci ildə, saqqız ağaclarını qorumaq
 - 1966-cı ildə, tuqay meşələrini və faunasını qorumaq
 - 1970-ci ildə, canavarları qorumaq
 - 1975-ci ildə, kserofit bitkiləri qorumaq
 - doğru cavab yoxdur
-

Sual: Gil adası yasaqlığı nə vaxt və hansı məqsədlə yaradılmışdır? (Çəki: 1)

- 1960-cı ildə, suitiləri qorumaq
 - 1962-ci ildə, morjları qorumaq
 - 1964-cü ildə, qağayıları qorumaq
 - 1965-ci ildə, durnaları qorumaq
 - doğru cavab yoxdur
-

Sual: Laçın təbiət yasaqlığında qorunan məməli heyvanlar: (Çəki: 1)

- çaqqal və dələ
 - qayakeçisi və çöl donuzu
 - tülkü və çaqqal
 - canavar və dələ
 - doğru cavab yoxdur
-

Sual: Qızılca təbiət yasaqlığının yaradılmasında məqsəd: (Çəki: 1)

- Subalp çəmənliyini qorumaq
 - ərazinin təbiət kompleksini qorumaq
 - torpaq ehtiyatını qorumaq
 - təbii su ehtiyatını qorumaq
 - doğru cavab yoxdur
-

Sual: Zuvand yasaqlığının yaradılmasında əsas məqsəd: (Çəki: 1)

- dağ çəmən bitkilərini qorumaq
 - dağ meşə landşaftını qorumaq
 - dağ quru bozqır şəraitində bezoar keçisi, kəklik və s. heyvanları qorumaq
 - dağ torpaq və su ehtiyatlarını qorumaq
 - doğru cavab yoxdur
-

Sual: Korçay təbiət yasaqlığının yaradılmasında məqsəd: (Çəki: 1)

- yovşan və şoranotunu
 - efemer bitkiləri və köçəri quşları qorumaq
 - ov əhəmiyyətli heyvan və quşları qorumaq
 - həşəratları qorumaq
 - doğru cavab yoxdur
-

Sual: Bəndovan təbiət yasaqlığının yaradılmasında məqsəd: (Çəki: 1)

- ceyranları, köçəri və oturaq, su və quru quşlarını qorumaq
 - maral və cüyürləri qorumaq
 - dağ keçisi, benzuar keçisi və kəklikləri qorumaq
 - yarımşəhra heyvanları və sürünənləri qorumaq
 - doğru cavab yoxdur
-

Sual: Kiçik Qızılağac yasaqlığının yaradılmasında məqsəd: (Çəki: 1)

- su, bataqlıq, quru ərazilərin köçəri və oturaq quşlarını qorumaq
 - məməli heyvan növlərini qorumaq
 - sürünən və suda-quruda yaşayan növləri qorumaq
 - bataqlıq və çəmən bitkilərini qorumaq
 - doğru cavab yoxdur
-

Sual: Zaqatala təbiət yasaqlığının yaradılmasında məqsəd: (Çəki: 1)

- vahid ekosistemin, bioloji müxtəlifliyin, nadir və nəslə kəsilməkdə olan heyvanların miqrasiya yollarının qorunması
 - regionun dağ-çəmən bitki formasiyalarının qorunması
 - ərazinin meşə və çəmən-çöl bitkilərinin mühafizəsi
 - ərazidə xarakterik torpaq resurslarının mühafizəsi
 - doğru cavab yoxdur
-


BÖLMƏ: 15 01

Ad	15 01
Suallardan	1
Maksimal faiz	1
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Samur-Yalama milli parkı hansı ölkənin dəstəyi ilə yaradılması planlaşdırılır? (Çəki: 1)

- Fransa
- Böyük Britaniya
- Norvec
- Rusiya
- AFR

BÖLMƏ: 15 02

Ad	15 02
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Planlaşdırılan Dövlət Təbiət yasaqlıqlarından biridir: (Çəki: 1)

- Ceyrangöl
- Maralgöl
- Sumqayıtcay
- Pirsaatcay
- doğru cavab yoxdur

Sual: Gələcəkdə yaradılması planlaşdırılan Yasaqlıqlarından biri aşağıdakı ərazidədir: (Çəki: 1)

- Ləngəbiz dağları
- Qobustan alcaqğağlığı
- Nialdağ
- Bozdağ
- ələt tirəsi

Sual: 2012-ci ildə Quba-Xacmaz regionunda hansı milli park yaradılmışdır? (Çəki: 1)

- Şollar
- Şabran
- Samur-Yalama
- Xudat-Nabran
- doğru cavab yoxdur

Sual: Abşeronda yaradılması planlaşdırılan park: (Çəki: 1)

- Dendroloji park
- zooloji park
- Təbiət parkı
- Milli park
- doğru cavab yoxdur

Sual: Samur-Yalama milli parkı hansı proqram əsasında yaradılmışdır? (Çəki: 1)

- Şərq tərəfdaşlıq
 - Xəzər qrupu
 - Qafqaz təşəbbüsü
 - Qərb tərəfdaşlıq
 - doğru cavab yoxdur
-

Sual: Şəki təbiət yasaqlığının yaradılmasında məqsəd: (Çəki: 1)

- məməli heyvan və quşları qorumaq
 - bitkiləri qorumaq
 - torpaq örutüyünü qorumaq
 - həşəratları qorumaq
 - doğru cavab yoxdur
-

BÖLMƏ: 15 03

Ad	15 03
Suallardan	2
Maksimal faiz	2
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Azərbaycanda ilk biosfer rezervatının yaradılması hansı regionda planlaşdırılır? (Çəki: 1)

- Şamaxı-İsmayilli
 - Lənkəran-Astara
 - Quba-Xacmaz
 - Naxçıvan
 - Zaqatala-Balakən
-

Sual: Xəzər sahillərində yaradılması nəzərdə tutulan milli park: (Çəki: 1)

- Şahdağ
 - Qızılağac
 - Hirkan
 - Qobustan
 - doğru cavab yoxdur
-

BÖLMƏ: 08 03 (SÜRƏT 13.05.2014 11:05:20)

Ad	08 03 (Sürət 13.05.2014 11:05:20)
Suallardan	105
Maksimal faiz	105



Sual: Azərbaycanda təbii kompleksləri mühafizə üçün yaradılması zəruridir: (Çəki: 1)

- xüsusi mühafizə olunan ərazilərin;
- qoruqların;
- yasaqlıqların;
- ovçuluq təsərrüfatlarının;
- milli parkların;

Sual: Qoruq nədir? (Çəki: 1)

- bütün təbiət komplekslərinin ilkin təbii vəziyyətində saxlanılan ərazidir ;
- canlıların orqanizimlərinin bərpa olunduğu sahədir;
- təbii komplekslərin qorunduğu və təsərrüfat fəaliyyətinə icazə verilən ərazidi;
- mühafizə zolaqları olmayan ərazilərdir;
- doğru cavab yoxdur;

Sual: Milli Park nədir? (Çəki: 1)

- Ekskursiya obyektidir;
- iqtisadi baxımdan gəlir gətirməyən qoruq sahəsidir;
- mühafizə olunan təbii kompleksə malik ərazi olmaqla ekoturizmə icazə verilən sahədir;
- təsərrüfata yararlı mühafizə olunan ərazidir;
- doğru cavab yoxdur;

Sual: Xüsusi mühafizə olunan ərazilər Respublika ərazisinin neçə faizini tutur; (Çəki: 1)

- 4-5%-ə qədərini;
- 10%-dən çoxunu;
- 12%-ə qədərini;
- 8%-ə qədərini;
- 15%-ə qədərini;

Sual: Azərbaycanda ilk milli park yaradılmışdır: (Çəki: 1)

- 2000-ci ildə
- 2001-ci ildə
- 2002-ci ildə
- 2003-cü ildə
- 2005-ci ildə

Sual: Azərbaycanda ən son yaradılmış milli park hansıdır: (Çəki: 1)

- Samur-Dəvəçi
- Samur-Yalama

- Şollar-Samur
 - Siyəzən-Şabran
 - doğru cavab yoxdur
-

Sual: Azərbaycanın ilk milli parklarıdır? (Çəki: 1)

- Hirkan, Abşeron
 - Ordubad, Şirvan, Ağgöl
 - Şahdağ, Altağac
 - Altağac, Hirkan
 - doğru cavab yoxdur
-

Sual: Keçmiş SSRİ dövründə Azərbaycanda milli parkların yaranması haqqında qərar nə vaxt qəbul edilmişdir? (Çəki: 1)

- 1980-ci ildə
 - 1981-ci ildə
 - 1982-ci ildə
 - 1983-cü ildə
 - 1985-ci ildə
-

Sual: Ordubad milli parkı nə vaxtdan zəngəzur Milli parkı adlanır? (Çəki: 1)

- 2005-ci ildən
 - 2007-ci ildən
 - 2009-cu ildən
 - 2010-cu ildən
 - 2012-ci ildən
-

Sual: Mühafizə olunan, az pozulmuş təbii kompleksə malik olan, unikal obyektlərdən ibarət və ekoturizmə icazə verilən ərazi və akvatoriyalar adlanır? (Çəki: 1)

- təbiət qoruqları
 - təbiət qoruqları
 - Milli Parklar
 - Yasaqlıq
 - Dendroloji park
-

Sual: Ağgöl Milli Parkında adları "Qırmızı kitab"a düşən növlərdən deyil: (Çəki: 1)

- sultan toyuğu
 - qızıl qaz
 - bildirçin
 - turac
 - vəhşi qaz
-

Sual: Ağgöl Milli Parkında adları "Qırmızı kitab"a düşən növlərdəndir: 1) turac; 2) qarğa; 3) sultan toyuğu; 4) bildirçin (Çəki: 1)

- 2,4

- 1,3
 - 4,5
 - 2,5
 - 1,5
-

Sual: Ağgöl milli parkında adları «Qırmızı kitaba» düşən quş növlərindəndir: (Çəki: 1)

- bəzgək və qırqovul
 - kəklik və durna
 - sultan toyuğu və dəniz qartal
 - sığırçın və bildirçin
 - doğru cavab yoxdur
-

Sual: Ağgöl milli parkında adları «Qırmızı kitaba» salınan quş növlərindən deyil: (Çəki: 1)

- Qızıl qaz
 - sultan toyuğu
 - mərmər cürə
 - turac
 - qırqovul
-

Sual: Azərbaycanın ilk qoruğu neçənci ildə yaradılmışdır və hansıdır? (Çəki: 1)

- 1929-cu ildə, Zaqatala
 - 1925-ci ildə, Göygöl
 - 1929-cu ildə Qızılağac
 - 1920-ci ildə Şirvan
 - doğru cavab yoxdur
-

Sual: Göy-göl qoruğu neçənci ildən milli parka çevrilmişdir? (Çəki: 1)

- 1990-cı il
 - 1995-ci il
 - 2008-ci il
 - 2000-ci il
 - 2005-ci il
-

Sual: Göy-göl milli parkı hansı təbii-coğrafi vilayətin ərazisində yerləşir? (Çəki: 1)

- Orta Araz
 - Kür-Araz
 - Böyük Qafqaz
 - Kiçik Qafqaz
 - Lənkəran
-

Sual: Göy-göl milli parkında qorunan heyvan növlərindən deyil: (Çəki: 1)

- nəcib Qafqaz maralı
- boz ayı

- cüyür
 - şərqi Qafqaz ceyranı
 - pələng
-

Sual: Göy-göl milli parkında qorunan heyvan növü hansıdır? (Çəki: 1)

- pələng və qonur ayı
 - çaqqal və yereşən
 - nəcib maral və cüyür
 - canavar və porsuq
 - doğru cavab yoxdur
-

Sual: Göy-göl milli parkında qorunan iynəyarpaqlı ağac: (Çəki: 1)

- Eldar şamı
 - qarmaqvari şam
 - küknar
 - ardıc
 - sidr
-

Sual: Hirkan milli parkı meşələrində rast gəlinən iynəyarpaqlı ağac: (Çəki: 1)

- Eldar şamı
 - qarmaqvari şam
 - Ardıc
 - iynəyarpaqlı qaraçöhrə
 - küknar
-

Sual: Hirkan Milli parkında qorunan qədim heyvan növlərindəndir: (Çəki: 1)

- qanadsız həşəratlar və molyuskalar
 - dırnaqlı heyvanlar
 - sincab və qar bəbiri
 - ayı və vaşaq
 - doğru cavab yoxdur
-

Sual: Ordubad milli parkı hansı təbii-coğrafi vilayətdə yaradılmışdır? (Çəki: 1)

- Kiçik Qafqaz
 - Orta Araz
 - Zəngəzur
 - Dərələyəz
 - Şərur-Ordubad
-

Sual: Zəngəzur Milli park hansı inzibati rayon ərazisində yaradılmışdır? (Çəki: 1)

- Culfa
- Ordubad
- Şərur
- Şahbuz

Sədərək

Sual: Hirkan milli Parkı yaradılmışdır? (Çəki: 1)

- 2001-ci ildə
 - 2002-ci ildə
 - 2003-cü ildə
 - 2004-cü ildə
 - 2005-ci ildə
-

Sual: Hirkan milli parkında qorunan ağac növlərindən biridir: (Çəki: 1)

- Şərq çınarı
 - daş palıd
 - fısdıq
 - dəmirağac
 - cökə
-

Sual: Ordubad milli parkı yaradılmışdır: (Çəki: 1)

- 1998-ci ildə
 - 2000-ci ildə
 - 2003-cü ildə
 - 2005-ci ildə
 - 2008-ci ildə
-

Sual: Ordubad milli parkında qorunan heyvan növlərindən deyil: (Çəki: 1)

- Qafqaz muflonu
 - vəhşi qoyun
 - bezuar keçisi
 - bəbir
 - Dağıstan turu
-

Sual: Abgöl milli parkı yaradılmışdır: (Çəki: 1)

- 2000-ci ildə
 - 2003-cü ildə
 - 2005-ci ildə
 - 2007-ci ildə
 - 2010-cu ildə
-

Sual: Göy-göl qoruğu yaradılmışdır: (Çəki: 1)

- 1920-ci ildə
 - 1923-cü ildə
 - 1925-ci ildə
 - 1928-ci ildə
 - 1930-cu ildə
-

Sual: Ornitoloji mərkəz hesab olunan milli park hansıdır? (Çəki: 1)

- Qaragöl
 - Ağgöl
 - Göygöl
 - Sarısugölü
 - Batabat gölü
-

Sual: Ağgöl Milli Parkında qorunan və adları "Qırmızı kitab"a salınan quş növləridir: 1) qızıl qaz; 2) qırqovul; 3) qarğa; 4) turac; 5) göyərçin (Çəki: 1)

- 1,4
 - 2,3
 - 3,4
 - 2,5
 - 3,5
-

Sual: Ağgöl milli parkının yaradılmasının başlıca məqsədi: (Çəki: 1)

- su quşlarının kütləvi yuvasalma və qışlama yerləri olan su-bataqlıq ekosisteminin mühafizəsi
 - bataqlıq bitkilərinin artırılması və mühafizəsi
 - endemik bitki və quş növlərinin mühafizəsi
 - köçəri quşların yem təchizatı
 - doğru cavab yoxdur
-

Sual: Göy-göl milli parkında qorunan hansı quş növlərinin adları «Qırmızı kitab»a düşmüşdür? (Çəki: 1)

- Turac və qırqovul
 - bəzgak və durna
 - qutan və cüllüd
 - dağ kəkliyi və Xəzər uları
 - doğru cavab yoxdur
-

Sual: Göy-göldə qorunan endemik ağac növlərindən deyil: (Çəki: 1)

- ətirli qərənfil
 - Gürcüstan palıdı
 - Trautfeter vələsi
 - qırmızı lələkli astraqali
 - qaraçöhrə
-

Sual: Abşeron milli parkı yaradılmışdır: (Çəki: 1)

- 2000-ci ildə
 - 2003-cü ildə
 - 2005-ci ildə
 - 2007-ci ildə
 - 2010-cu ildə
-

Sual: Şirvan milli park yaradılmışdır: (Çəki: 1)

- 2000-ci ildə
 - 2002-ci ildə
 - 2003-cü ildə
 - 2005-ci ildə
 - 2008-ci ildə
-

Sual: Şirvan milli parkı hansı təbii-coğrafi vilayətdə yerləşir? (Çəki: 1)

- Kür-Araz
 - Lənkəran
 - Kiçik Qafqaz
 - Orta Araz
 - Böyük Qafqaz
-

Sual: Abşeron milli parkında qorunan növlərdəndir: (Çəki: 1)

- su –bataqlıq quşları
 - kəklik
 - qarğa
 - qağayı
 - qaranquş
-

Sual: Abşeron milli parkında mühafizə olunan növlərdən deyil: (Çəki: 1)

- suiti
 - sayqak
 - su-bataqlıq
 - kəklik
 - doğru cavab yoxdur
-

Sual: Şirvan milli parkında mühafizə olunur: (Çəki: 1)

- qonur ayı
 - cüyür
 - maral
 - ceyran
 - dağ keçisi
-

Sual: Altıağac milli parkı yaradılmışdır: (Çəki: 1)

- 2004-cü ildə
 - 2005-ci ildə
 - 2007-ci ildə
 - 2008-ci ildə
 - 2010-cu ildə
-

Sual: Şahdağ milli parkı hansı təbii-coğrafi vilayətdə yerləşir? (Çəki: 1)

- Kiçik Qafqaz
 - Böyük Qafqaz
 - Kür-Araz
 - Lənkəran
 - Orta Araz
-

Sual: Hansı təbiət qoruqları Şahdağ milli parkının ərazisinə birləşdirilmişdir? (Çəki: 1)

- İlisu və Oğuz
 - Pirqulu və İsmayılı
 - Zaqatala və Şəki
 - Qəbələ və İlisu
 - doğru cavab yoxdur
-

Sual: Şahdağ milli parkının yaradılmasında məqsəd: (Çəki: 1)

- təbii dağ ekosisteminin qorunması, bərpası, elmi-tədqiqat, monitorinq və ekosistemin inkişafıdır
 - yalnız dağ-çəmən landşaftını qorumaqdır
 - təbii su mənbələrini mühafizə etməkdir
 - torpaq eroziyasının qarşısını almaqdır
 - doğru cavab yoxdur
-

Sual: Qarayazı qoruğunda adı "Qırmızı kitab"a düşən heyvan növlərindən deyil: (Çəki: 1)

- Qafqaz bağa ilanı
 - dovdaq
 - Qafqaz su samuru
 - hacıləylək
 - doğru cavab yoxdur
-

Sual: Qarayazı təbiət qoruğunun yaradılmasında əsas məqsəd: (Çəki: 1)

- yarımsəhra bitkilərini mühafizədir
 - tuqay meşələri mühafizə və bərpadır
 - köçəri quşların mühafizəsi və artırılmasıdır
 - qış otlaqlarının mühafizəsidir
 - doğru cavab yoxdur
-

Sual: Türyançay qoruğunda mühafizə edilən hansı növlərin adları "Qırmızı kitab"a düşməmişdir? 1) cənub söyüdü; 2) adi nar; 3) adi göyrüş; 4) qoxulu ardıc; 5) Aralıq dənizi tısbağası (Çəki: 1)

- 2,5
 - 1,3
 - 4,5
 - 2,4
 - 1,4
-

Sual: Türyançay təbiət qoruğunda mühafizə olunan və adı "Qırmızı kitab"a düşən heyvan növüdür: (Çəki: 1)

- vaşaq
 - aralıq dənizi tısbağası
 - porsuq
 - daşlıq dələsi
 - qumru
-

Sual: Türyançay təbiət qoruğunda mühafizə olunur: (Çəki: 1)

- palıd və qovaq
 - qaraçöhrə və vələs
 - ardıc və saqqız ağacı
 - söyüd və bigəvər
 - fısdıq və qızılağac
-

Sual: İlisu Dövlət Təbiət Qoruğu yaradılmışdır: (Çəki: 1)

- 1975-ci ildə
 - 1980-ci ildə
 - 1981-ci ildə
 - 1985-ci ildə
 - 1990-cı ildə
-

Sual: Zaqatala Dövlət Təbiət qoruğu yaradılmışdır: (Çəki: 1)

- 1925—ci ildə
 - 1929-cu ildə
 - 1930-cu ildə
 - 1955-ci ildə
 - 1958-ci ildə
-

Sual: Zaqatala təbiət qoruğu hansı təbii-coğrafi vilayətdə yerləşir? (Çəki: 1)

- Böyük Qafqaz
 - Kiçik Qafqaz
 - Lənkəran
 - Orta Araz
 - Kür-Araz
-

Sual: Zaqatala təbiət qoruğunda rast gəlinməyən ağac növü hansıdır? (Çəki: 1)

- vələs
 - Gürcüstan palıdı
 - ağcaqayın
 - ayı fısdığı
 - söyüd
-

Sual: İlisu təbiət qoruğunda mühafizə olunan komplekslərdən deyil: 1) dağ-meşə kompleksi; 2) dağ-çöl kompleksi; 3) flora növlərinin mühafizə və bərpası; 4). fauna növlərinin mühafizə və bərpası; 5) kserofit bitkilərin mühafizəsi. (Çəki: 1)

- 1,3
 - 2,5
 - 3,5
 - 1,5
 - 4,5
-

Sual: İlisu təbiət qoruğu hansı təbii-coğrafi vilayətdə yerləşir? (Çəki: 1)

- Lənkəran
 - Orta Araz
 - Kür-Araz
 - Kiçik Qafqaz
 - Böyük Qafqaz
-

Sual: Zaqatala qoruğunda "Qırmızı kitab"a düşən sürünən növləridir: 1) gürzə; 2) bağa ilan; 3) kor ilan; 4) Qafqaz xaçlıxası; 5) koramal (Çəki: 1)

- 1,3
 - 2,5
 - 2,4
 - 4,5
 - 1,5
-

Sual: Zaqatala qoruğunda yaşayan və adı "Qırmızı kitab"a düşən quş növlərindəndir: (Çəki: 1)

- flaminqo
 - qulaqlı bayquş
 - berqut, Qafqaz şahini
 - muymul quş
 - qarğa, göyərçin
-

Sual: Zaqatala qoruğunun yaradılma məqsədi nədir? (Çəki: 1)

- dağ yamaclarını mühafizə etmək
 - eroziyanın qarşısını almaq
 - bitki və heyvanat aləminin mühafizəsi və artırılması
 - dağ çöllərinin mühafizəsi
 - doğru cavab yoxdur
-

Sual: Zaqatala təbiət qoruğunda adı "Qırmızı kitab"a düşən növlərdən deyil: (Çəki: 1)

- Berqut
 - Qafqaz şahini
 - Qafqaz tetrası
 - bildirçin
 - ular
-

Sual: Eldar şamı Dövlət Təbiət qoruğu yaradılmışdır: (Çəki: 1)

- 1998-ci ildə
 - 2000-ci ildə
 - 2002-ci ildə
 - 2004-cü ildə
 - 2006-ci ildə
-

Sual: Eldar şamı təbiət qoruğunda mühafizə olunan əsas ağac növüdür: (Çəki: 1)

- qarmaqvari şam
 - Eldar şamı
 - ardıc
 - qaraçöhrə
 - küknar
-

Sual: Azərbaycanda neçə palçıq vulkanı təbiət abidəsi statusu almışdır? (Çəki: 1)

- 20
 - 21
 - 22
 - 23
 - 25
-

Sual: Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu yaradılmışdır: (Çəki: 1)

- 2005-ci ildə
 - 2007-ci ildə
 - 2009-cu ildə
 - 2010-cu ildə
 - 2011-ci ildə
-

Sual: Korçay təbiət qoruğu yaradılmışdır: (Çəki: 1)

- 2003-cü ildə
 - 2005-ci ildə
 - 2008-ci ildə
 - 2010-cu ildə
 - 2011-ci ildə
-

Sual: Qızılağac təbiət qoruğunda qorunan növlərdən deyil: (Çəki: 1)

- Flamingo
 - qu quşları
 - dovdaq
 - qaşqaldaq
 - qarğa
-

Sual: Qızılağac Dövlət Təbiət Qoruğu yaradılmışdır: (Çəki: 1)

- 1925-ci ildə
 - 1928-ci ildə
 - 1929-cu ildə
 - 1930-cu ildə
 - 1940-cı ildə
-

Sual: Şahbuz təbiət qoruğu hansı təbii-coğrafi vilayətdə yaradılmışdır (Çəki: 1)

- Lənkəran
 - Orta Araz
 - Kiçik Qafqaz
 - Arazboyu
 - Kür-Araz
-

Sual: Korçay təbiət qoruğunun yaradılmasında əsas məqsəd: (Çəki: 1)

- Bozdağın təbii landşaftını, heyvan növlərini qorumaqdır:
 - dağ landşaftını mühafizə etməkdir
 - bitki və heyvanat aləmini artırmaqdır
 - su mənbələrini mühafizə etməkdir
 - doğru cavab yoxdur
-

Sual: Şahbuz təbiət qoruğunun yaradılmasında əsas məqsəd: (Çəki: 1)

- arid təbii kompleksləri və oranın fauna və flora növlərini mühafizə etmək:
 - dağ meşə landşaftlarını mühafizə etmək
 - Nival və subnival landşaftları mühafizə etmək
 - yarımsəhra bitkilərini mühafizə etmək
 - doğru cavab yoxdur
-

Sual: Adı "Qırmızı kitab"a düşən hansı növ Qara göl şəraitinə uyğunlaşdırılmışdır: (Çəki: 1)

- nərə balığı
 - Göyçə fareli
 - Xəşəm
 - uzunburun balığı
 - ziyad
-

Sual: İşğal altında olan ərazilərdə qalan təbiət qoruqları: (Çəki: 1)

- Gön-göl və Türyançaydır
 - Qaragöl və Bəsitçaydır
 - Şahbuz və Qarayazıdır
 - Qarayazı və Oğgöldür
 - doğru cavab yoxdur
-

Sual: Qarabağ vulkanik yaylasında yerləşən təbiət qoruğu: (Çəki: 1)

- Göygöldür
 - Qaragöldür
 - Bəsitçaydır
 - Qalaaltıdır
 - Korçaydır
-

Sual: Qaragöl Təbiət qoruğunun yaradılmasında məqsəd: (Çəki: 1)

- Təbii dağ-meşə kompleksini mühayizə etmək
 - Quru-çöl landşaftlarını qorumaq
 - relik və nadir Qara gölün və təbii kompleksinin mühafizəsi təmin etmək
 - dağ-çəmən və çöl təbii kompleksini qorumaq
 - doğru cavab yoxdur
-

Sual: Bəsitçay Dövlət Təbiət Qoruğu yaradılmışdır: (Çəki: 1)

- 1970-ci ildə
 - 1971-ci ildə
 - 1973-cü ildə
 - 1974-cü ildə
 - 1975-ci ildə
-

Sual: Bəsitçay qoruğu hansı inzibati rayonun ərazisində yaradılmışdır? (Çəki: 1)

- Füzuli
 - Zərdab
 - Zəngilan
 - Laçın
 - Kəlbəcər
-

Sual: Bəsitçay qoruğu neçənci ildən işğal altındadır? (Çəki: 1)

- 1990
 - 1991
 - 1992
 - 1993
 - 1994
-

Sual: Qaragöl Dövlət Təbiət Qoruğu yaradılmışdır: (Çəki: 1)

- 1980-ci ildə
 - 1985-ci ildə
 - 1987-ci ildə
 - 1990-cı ildə
 - 1995-ci ildə
-

Sual: Qaragöl qoruğu hansı inzibati rayonun ərazisində yerləşir? (Çəki: 1)

- kəlbəcər
- Qubadlı

- Zəngilan
 - Şuşa
 - Laçın
-

Sual: Qaragöl qoruğu neçənci ildən işğal altındadır? (Çəki: 1)

- 1990
 - 1991
 - 1992
 - 1993
 - 1995
-

Sual: Samur-Yalama milli parkı hansı ölkənin dəstəyi ilə yaradılmışdır ? (Çəki: 1)

- Fransa
 - Böyük Britaniya
 - Norvec
 - Rusiya
 - AFR
-

Sual: Azərbaycanda ilk biosfer rezervatının yaradılması hansı regionda planlaşdırılır? (Çəki: 1)

- Şamaxı-İsmayilli
 - Lənkəran-Astara
 - Quba-Xacmaz
 - Naxçıvan
 - Zaqatala-Balakən
-

Sual: Xəzər sahillərində yaradılması nəzərdə tutulan milli park: (Çəki: 1)

- Şahdağ
 - Qızılağac
 - Hirkan
 - Qobustan
 - doğru cavab yoxdur
-

Sual: İnsanların təbiətə həddindən artıq müdaxiləsi nəyə gətirib çıxarır? (Çəki: 1)

- bitki və heyvanat aləminin, təbii komplekslərin məhvinə
 - yeni bitki və heyvan növlərinin yaranmasına
 - meşə zolaqlarının artmasına
 - əkinçiliyin genişlənməsinə
 - turizmin inkişafına
-

Sual: Təbii komplekslərin ən yüksək mühafizə formalarından biri hansıdır? (Çəki: 1)

- yasaqlıqlar
- ekoloji parklar
- qoruqlar

- təbiət abidələri
 - kurortlar
-

Sual: Qoruqlarda göstərilənlərdən hansı mühafizə edilmir? (Çəki: 1)

- sıradan çıxmaq təhlükəsi qarşısında qalan təbii komplekslər
 - kserofit bitkilər
 - təbii zonanın xarakterik landşaftı
 - nadir bitki və heyvan növləri
 - şlalələr, mağaralar
-

Sual: Azərbaycanda hansı komponentlər daha çox qorunur? (Çəki: 1)

- torpaq ehtiyatları
 - atmosfer havası
 - su hövzələri
 - bitki və heyvanat aləmi
 - heç nə qorunmur
-

Sual: Azərbaycanda neçə qoruq, neçə yasaqlıq var? (Çəki: 1)

- 11 qoruq, 24 yasaqlıq
 - 10 qoruq, 15 yasaqlıq
 - 20 qoruq, 10 yasaqlıq
 - qoruq yoxdur, 8 yasaqlıq
 - 8 qoruq, 20 yasaqlıq
-

Sual: Yasaqlıq nəyə deyilir? (Çəki: 1)

- müəyyən ərazinin hər hansı bir komponenti qorunur
 - bir neçə komponent qorunur
 - ərazi milli parklara uyğunlaşır
 - ancaq əhali tərəfindən qorunur
 - dövlət nəzarətçiləri tərəfindən qorunur
-

Sual: Milli parklar nə ilə fərqlənir? (Çəki: 1)

- hər nə varsa qorunur
 - insanların gəlib-gorməsinə icazə verilir
 - tam qapalı saxlanılır
 - heyvan və bitki qorunur
 - heç nə qorunmur
-

Sual: Altıağac qoruğu hansı inzibati rayon ərazisindədir? (Çəki: 1)

- Şamaxı rayonu
 - Xızı rayonu
 - Quba rayonu
 - Altıağac rayonu
 - İsmayıllı rayonu
-

Sual: Qədim yazılı mədəniyyət abidələri hansı qoruq ərazisindədir ? (Çəki: 1)

- Pirqulu
 - Qobustan
 - İçərişəhər
 - Şamaxı
 - Altıağac
-

Sual: İşğal zonasında olan ərazidə yerləşir? (Çəki: 1)

- İlisu qoruğu
 - Pirqulu qoruğu
 - Bəsitçay qoruğu
 - Hirkan qoruğu
 - Qobustan qoruğu
-

Sual: Eyni adlı körfəzdə yerləşən qoruq hansıdır ? (Çəki: 1)

- Xəzər buxtası
 - Pirallahı adası
 - Qızılağac qoruğu
 - Qarayazı qoruğu
 - Şirvan mili parkı
-

Sual: Kür çayının sol sahilində yerləşən qoruq hansıdır ? (Çəki: 1)

- Qızılağac qoruğu
 - Türyançay qoruğu
 - Soltanbud qoruğu
 - Ağgöl qoruğu
 - Sol sahilə qoruq yoxdur
-

Sual: Endemik ağac növü hansı qoruqda mühafizə olunur ? (Çəki: 1)

- Hirkan qoruğunda
 - Eldar şamı qoruğunda
 - Bəsitçay qoruğunda
 - Abşeron qoruğunda
 - Qobustan qoruğunda
-

Sual: Şirvan və Ağgöl mili parkları neçənci ildə yaradılmışdır ? (Çəki: 1)

- 5 iyul 2003-cü ildə
 - 7 avqust 2005-ci ildə
 - 1 yanvar 2000-ci ildə
 - 6 fevral 2004-cü ildə
 - mili park statusu verilməyib
-

Sual: Tuqay meşələri harada yerləşir ? (Çəki: 1)

- Araz çayı vadisinde
 - Turyançay sahilində
 - Kürçayı mənəbində
 - Kürçayı sahilində
 - Qabırrı çayı sahilində
-

Sual: Landşaft abidələrinə nələr aid edilir ? (Çəki: 1)

- landşaft formaları
 - ərazilərin landşaft kompleksləri
 - ərazilərin landşaft formaları
 - dağ-düzən landşaftları
 - abidələrə aid edilmir
-

Sual: Elm, mədəniyyət və təsərrüfat üçün müstəsna əhəmiyyəti olan dövlət tərəfindən mühafizə edilən ərazilər və ya akvatoriyalar adlanır (Çəki: 1)

- qoruq
 - milli park
 - yasaqlıqlar
 - ovçuluq təsərrüfatı
 - heç biri
-

Sual: Qoruq ekosisteminə mənfi təsir edən amillərdən deyil? (Çəki: 1)

- qoruq ərazilərinə yaxın magistral yolların çəkilməsi
 - qoruq əraziləri ətrafında əhalinin artması
 - brokionerlik
 - qoruq ərazisində yaşıllıq zonalarının artırılması
 - arıçılıq
-

Sual: Qoruq ekosisteminə mənfi təsir etmir: (Çəki: 1)

- Arıçılığın inkişafı
 - Maldarlığın inkişafı
 - Əkinçiliyin inkişafı
 - Kənd təsərrüfatının inkişafı
 - Rekreasiya əhəmiyyətli ərazilərin mühafizəsi
-

Sual: Qoruq ekosisteminə mənfi təsir edən amillərdən deyil? (Çəki: 1)

- qoruq ərazilərinə yaxın magistral yolların çəkilməsi
 - qoruq əraziləri ətrafında əhalinin artması
 - brokionerlik
 - qoruq ərazisində yaşıllıq zonalarının artırılması
 - arıçılıq
-

Sual: Qoruqlarda ekosistemlərin dəgredasiyasına aid deyil: (Çəki: 1)

- Turizmin inkişafı.

- Qoruq ərazisində təbii resurslardan istifadə.
 - Yanğın təhlükəsizliyi qaydalarının pozulması.
 - Qoruğa üçün yad növlərin qoruğa daxil olması.
 - Elmi tədqiqatlar
-

Sual: Turizm üçün əsasən nədən istifadə olunmalıdır? (Çəki: 1)

- qoruqlardan
 - yasaqlıqlardan
 - milli parklardan
 - biosfer qoruqlarından
 - süni meşələrdən
-

